

KÜRD

xalqı mübariz və qəhrəman xalqdır
Heydər Əliyev

DIPLOMAT

№ 39 (444) 10 - 16 Dekabr, Çileyə pês sal 2018
Ji meha şubatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û siyasi

Qiyməti: 40 qəpik
Həjaye:

12 DEKABR ÜMUMMİLLİ LİDER, BÖYÜK HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR



Səh. 2

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib



Səh. 10

Tahir Süleyman İraq Respublikasının Prezidenti ilə görüşdü

ULU ÖNDƏR HƏR ZAMAN BİZİMLƏDİR

Səh. 3

ÖMRÜNÜ GÜNÜNÜ XALQINA HƏSR EDƏN DAHI İNSAN

Səh. 8-9

16 və 17-ci əsrdə yaşamış olan məşhur Kürd alim, şair, ədəbiyyatçı və Sufi Melayê Ciziri

Səh. 5

SEROK KQMARÊ İRAQÊ BRÊZ BERHEM SALİHPÊŞWAZIYA SERNIVISARÊ ROJNAMA "Diplomata Kurd" Tahir Silêman û hevalên wî kir

Səh. 11

GÜLLƏ ATMADAN HAKİMİYYƏTƏ GƏLƏN DÜNYA SİYASƏTÇİSİ

Səh. 11

Berpirsê binkeya Lalesê: Vekirina rêya Şingalê berhemê çûna Serok Barzanî ya Bexdayê ye!

Səh. 14




Səh. 13

PKD-S Û KKP: DEM HATIYE PÊŞMERGEYÊN ROJ VEGERIN ROJAVAYÊ KURDISTANÊ



Səh. 12

Opozisyona Sûriyê dê bi 15 hezar çekdar êrişî Rojavayê Kurdistanê bike



Səh. 14

Nivîsar Siyamend İbrahîm koça dawî kir



Səh. 14

Aynur Dogan bû berendama 'Xelata Baştirin Stêrka Îlhambexş a 2018an'

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və

zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədləşmiş

caq.

Ulu Öndərin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi

qurub yaratdı. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən

da layiqli yerə çıxardı. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasi xadimlərindən biri idi. Buna görə də "Azərbaycan sənin üçün kiçikdir, sən İtti-



böyük azərbaycanlıdır.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman

etməyib. Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu, xalqın sevimli, unudulmaz övladı... Bu ifadələrin hamısı yalnız ona aiddir, yalnız onun ünvanıdır. Çünki

birinə çevirdi. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

"Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi,

faqa lazımsan", - deyərək onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi və Vətəninə qayıtdı. Bu qayıdış isə daha möhtəşəm oldu. Ulu Öndər xalqımızı öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Hər kəsi sözünün qüdrəti ilə inandırdı. Sözünü əməlləri ilə gerçəyə çevirdi. Uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanı fəlakətlərdən xilas etdi. O, sözün həqiqi mənasında, xalqın xilaskarına çevrildi.

Meydana silahsız gələn bu dahi insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlunun danılmaz xidmətlərindən biri güclü, sabitliyə qovuşmuş Azərbaycan idisə, digəri, özünə layiq siyasi varisin yetişdirilməsi idi. O, öz baxışlarını, ideyalarını, öz yolunu davam etdirməyə qadir bir Prezident yetişdirdi. O, uzunömürlü bir dövlətçilik məktəbi və bu məktəbi ondan sonra davam etdirə biləcək bir şəxsiyyət qoyub getdi. Bu şəxsiyyət Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevdir.



digər rəsmi şəxslər iştirak ediblər.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsihədir. Xalq yalnız sevdiqlərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər

bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənəvi ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu müasir Azərbaycanın tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşaya-

o, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün

mədəni inkişafına xidmət olmuşdur", - deyən ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasın-

ULU ÖNDƏR HƏR ZAMAN BİZİMLƏDİR

Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Ümummilli lider, Ulu Öndər Böyük Heydər Əliyev də ürəklərdə yaşayacaqdır!

Unudulmaz xatirələr

Hər bir insan arzu edər ki, dahi, möhtərəm və mötəbər dövlət rəhbərləri ilə görüşsün. Belə fürsətlərdən biri də mənə qismət oldu. Və mənə dünya siyasətçilərinin öndərləri sırasındakı Ümummilli Lider, Böyük Öndər, müdrik insan, dövlət rəhbəri Heydər Əliyev cənabları ilə görüşmək nəsb oldu. O gün mənim həyatımın ən xoş günlərindən biri idi. O günü mən hər zaman xoş xatirələr kimi anıram və yeri düşəndə o görüş barədə dostlara fəxrlə danışırım.

-1992-ci ilin dekabr ayı idi. Hər yerdə hərc-mərclik hökm sürürdü. Cəbhədə itaətsizlik, özbaşınalıq yaranmış, günü-gündən torpaqlarımız əldən gedir, şəhidlərimizin sayı artırdı. Azərbaycan yas içində idi. Ölkəmizin hər yerində yasxanalar qurulmuşdu.

Hər gün cəbhədən xoşagəlməz xəbərlər gəlirdi. Heç kim heç kimin ərizəsini oxumaq istəmirdi. Demək olar ki, ölkə idarə olunmurdu.

O zaman faşist Səddam Hüseyin zülmündən qaçıb Araz çayını keçərək Naxçıvana pənah gətirən və hakimiyyətdə olan sərişdəsiz cəbhəçilərin əlinə düşən bir qrup kürd və türkmən qaçqınlarının həbs olduğunu eşitdim, hansı ki, əksəriyyəti qadın-uşaq, yaşları yetmiş haqlamış qocalar və ona qədər orta yaşlı kişilər idilər. Hətta həmin günlərdə bir qadın iki qız övladı dünyaya gətirmişdi, birinin adını Azərbaycan, digərinin adını isə Kürdüstan qoymuşdular. O vaxtkı səbatsız dövlət rəhbərlərinin ucbatından, Naxçıvan sərhəddəkiləri onları saxlamış və 6 aya qədər həbs etmişdilər.

Havaların çox soyuq olmasına baxmayaraq, biz Naxçıvan MR-na gətdik. Ora gecə saatlarında çatdıq, məsələ ilə bağlı Milli Məclisin sədri Heydər Əliyev cənablarına müraciət etdik, onunla görüşmək istədiyimizi bildirdik. Vasif Talibov cənabları, Heydər Əliyev cənablarının bizi qəbul edəcəyini bildirdi.

Gecə saat 24.00 idi. Qarabağ məsələsi barədə kiminləsə telefonla söhbət edirdi. Qapı yarıcaq olduğundan hərdən qulağımıza

Qarabağla bağlı sözlər çatırdı.

Bizi içəri dəvət etdilər. Naxçıvan Kürd Mədəniyyət Mərkəzinin sədri Nizami Aliyevlə qapını döydük, içəri daxil olduq. Naxçıvanda heç bir yerdə elektrik işığı



olmadığından otaqda neft lampası yanırdı, otaq yarıqaranlıq idi, sol tərəfdə neft sobasının istisi hiss olunurdu. İş otağının baş tərəfində dəyirmi masa var idi. Heydər Əliyev cənabları, masanın arxasında əyləşmişdi. Biz içəriyə daxil olanda o, yerindən qalxıb bizə tərəf gəldi. Bizimlə bir-bir görüşüb xoşgəldiniz dedi və qolumuzdan tutaraq masaya tərəf apardı. Bizi oturdudundan sonra, özü keçib kresloya əyləşdi. Üç saata qədər bizimlə çox sakit, səmimi söhbət etdi. Mavi gözlərində müdriklik, sonsuz mərhəmət görünürdü. Bizi diqqətlə dinlədi, işimizlə bağlı məlumat alandan sonra, tapşırıqlar verdi və dedi: "Qaçqınlarla görüşün, əgər onlar bu qışı Naxçıvanda qalmaq istəyirlərsə, biz onları kəndlərdə yerləşdirə bilərik, qaçqınlarla görüşdən sonra vaxt tapıb mənim yanıma gələrsiniz".

Sonra Bəylər müəllimə tapşırıd ki, gecdi, maşın olmaz, qonaqları aparın. Biz nə qədər təkid etsək də o, razı olmadı.

O, böyük insanın hər işə belə diqqətlə yanaşması məni valeh etdi. Öz-özümə düşünürdüm; görəsən onda işə belə maraq, həvəs hardandır. "Heç bir dövlət memuru gecənin bu vaxtına qədər qalıb işləməz." Səhəri günü bizi Naxçıvan MTN-nə dəvət etdilər. Ax-

şam saat səkkizə qədər bizi sorğuladılar. MTN-nin əməkdaşları günorta yeməyinə getsələr də biz yeməksiz qaldıq. Axşam saat səkkizdə MTN-nin iki əməkdaşı ilə birlikdə qaçqınların saxlandığı hərbi

hissəyə gətdik. Hərbi hissənin həyəti işıq olmadığından zil qaranlıq idi. Bir azdan dar dəhlizə keçdik. Dəhliz qaranlıq olsa da dəhlizin sonunda zəif lampa işığı görünürdü. Geniş bir otağa keçdik, bizi Şahmurad, Şahmərđan və bizi dindirən MTN-nin əməkdaşlarından biri və tanımadığım daha bir neçə mülki geyimli adamlar qarşıladı. Yenə sorğu suallar başladı, sonda o qərara gəldilər ki, qaçqınlarla kürd dilində danışmayaq. Aralarında olan türkmənlər kürd dilini də bilirdilər, onların vasitəsi ilə öyrəndik ki, onlar tranzit bir ölkə kimi Azərbaycandan Rusiyaya, oradan da Avropaya getmək istəyirlər.

Qaçqınların istəklərini öyrəndikdən sonra "qonaqlı" otağa gəldik və qaçqınların istəklərini onlara bildirdik. MTN-nin əməkdaşlarından biri mənə tapşırıd ki, Bakıya qayıdanda nazirliyə gedim. Səhəri günü, qaçqınların problemləri ilə bağlı, Ulu Öndər Böyük Heydər Əliyev cənablarına məlumat vermək üçün yenidən onunla görüşməyə gətdik, işin bütün incəlikləri ilə maraqlandı, soruşdu və bizə dedi: "Siz gedin, mən münasib yoldaşlara tapşıraram, onları azadlığa buraxıb, yola salarlar". Səhəri qaçqınlar həqiqətən his-

sə-hissə Bakıya göndərildilər və oradan da Moskvaya yola salındılar. O, ölməz insanla görüşdüyüm üçün özümü xoşbəxt sayıram. Yuxarıda qeyd etdiyim kimi o dövrlərdə Azərbaycanda böyük hərc-mərcliklər baş alıb gedirdi. Bunu gören xalq, xalqımızın dahi oğlu, əzəli və əbədi Milli Liderimiz Heydər Əliyev cənablarını Bakıya dəvət etdi. Heydər Əliyev yenidən hakimiyyətə gəldi və tariximizi, dinimizi, dilimizi, mənəviyyatımızı, parçalanmaq üzrə olan Vətənimizi bizə qaytardı. O, Azərbaycan xalqını, Azərbaycan dövlətini məhv olmaqdan, dünya xəritəsindən silinməkdən birdəfəlik xilas etdi. Ölkəmizdə yaşayan milli azlıqlar Heydər Əliyevi, onun apardığı dünyəvi siyasətini böyük məhəbbətlə sevirilər və dəstəkləyirlər. Bu sevgi, bu məhəbbət xalqımızın ürəyində əbədi qalacaq.

Çünki xalqımız və ölkəmiz üçün tale yüklü anlarda düşmənlərimiz etnik azlıq amilindən istifadə etmək istəyirdilər. Azərbaycan xalqının ayrılmaz hissəsi olan azsaylı xalqları fəlakət qarşısında idilər. Məhz Heydər Əliyev onları bu fəlakətdən xilas etdi. Xalqımız onun xidmətlərini heç vaxt unutmayacaq, daim Heydər Əliyevin siyasətini dəstəkləyib və dəstəkləyəcək. Biz Heydər Əliyevin ideyalarının həyata keçməsi üçün ömrümüzün sonuna kimi çalışacağıq və onun ideyalarını yaşatmaq üçün möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyev cənablarına möhkəm dəstək olacağıq. O, ölümü ilə xalqlarımızı birləşdirdi və onun məzarı millətimizin ziyarətgahına çevrildi. Bu gün Ulu Öndərimizin anım günündə minlərlə insan axını onun məzarını ziyarət etmək üçün səhər çağından əllərində gül-çiçək güllü-gülüstanə dönmüş Fəxri Xiyabana axın edir, Milli Liderimizi anırlar. "Güneşdən nur doğar", deyiblər. Doğrudan da bu gün xalqımız Heydər Əliyevdən doğan nurun, İlham Heydər oğlu Əliyevin ətrafında birləşərək Öndərimizdən miras qalan Vətənimiz Azərbaycanı inamlı addımlarla qabaqcıl ölkələr sırasına aparırlar. O, hər zaman, hər an bizimlədir, çünki onun xalqımıza bəxş etdiyi tükənməz sərvətlər hər yerdədir. Xalqımızı azadlığa çıxaran, ona xoşbəxt gələcək bəxş edən, Ümummilli liderimizə Uca Tanrıdan rəhmət diləyirik.

Tahir Süleyman

Samuxda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi

Samux rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Tədbir Ulu Öndərin Heydər Parkında ucaldılmış abidəsinin önünə tər çiçəklər qoyulması ilə başladı. Tədbir iştirakçıları daha sonra YAP Samux Rayon Təşkilatında Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən filmə baxıldı.

Tədbiri giriş sözü ilə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq, müasir müstəqil Azər-



baycanın memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu H.Əliyevin xalqımızın qarşısında göstərdiyi xidmətlərdən, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət haqqında tədbir iştirakçılarına məlumat verdi.

Daha sonra YAP Samux rayon təşkilatının sədri Gündüz bayramov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatının yüksək səviyyədə inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulan strateji xətt üzrə həyata keçirilir. Azərbaycan xalqının sosial-iqtisadi rifahı günü-gündən yüksəlir, ölkənin siyasi potensialı güclənmiş və regionda lider dövlətə çevrilmişdir. Daha sonra natiq qeyd etdi ki, Heydər Əliyev dahi bir şəxsiyyət kimi, böyük ideyaların müəllifi kimi nəsildən-nəslə keçərək Azərbaycan xalqının qəlbində daimi yaşayacaqdır.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Laçın rayon sakinləri tərəfindən də ehtiramla yad edilmişdir

Azərbaycan xalqının unudulmaz oğlu, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon sakinlərinin daha sıx şəkildə müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində



geniş anım mərasimi keçirilmişdir. Çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri və məktəblilər Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında Ulu öndər Heydər Əliyevin büstü önünə güllər düzərək onun əziz xatirəsinə ehtiramla yad etmişlər. Sonra tədbir Laçın Rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilmişdir. Tədbir Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzəri tərəfindən açıq elan edilərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Laçın Rayon İcra Hakimiyyətinin başçısı giriş nitqində dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və çoxşaxəli fəaliyyətindən danışıraq, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirmişdir.

Tədbirdə "Heydər Əliyev - Tarixi Şəxsiyyət, əbədiyaşar Lider" mövzusunda məruzə dinlənilmişdir. Tədbirdə Ümummilli lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan danışan rayon ziyalıları öz çıxışlarında əvəzədləməz Heydər Əliyev strategiyasının müstəqil Azərbaycanın inkişaf yolu olduğunu əminliklərini vurğulamaqla, bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.

Sabunçu rayonunda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və əməkdaşları, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri, Sabunçu rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, sosial xidmət və digər müəssisələrin rəhbərləri və rayon gəncləri iştirak etdirdilər.

Tədbirdə ilk olaraq Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş video-çarx nümayiş etdirildi. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev öz çıxışında bildirdi ki, Ümummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdriqliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətəninə və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədakarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilməmişdir. O, fitri istedadı və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində

dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Onun çoxşaxəli

Cəfərova, YAP-ın Sabunçu rayon təşkilatının Gənclər birliyinin üzvü Bəxtiyar Məmmədov və Bakıxanov qəsəbəsi 271 sayılı tam orta mək-



fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən global proseslərə öz təsirini göstərirdi. Heydər Əliyev həm də zamanəsinin böyük mütəfəkkiri və filosofu olaraq Azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. A.Vəliyev Ulu öndərin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışdı.

Daha sonra çıxış edən Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Nardaran qəsəbəsi 295 sayılı tam orta məktəbin kitabxana müdiri Kəmalə

təbin direktoru Səməndər Məmmədov Ulu öndər Heydər Əliyevin bir şəxsiyyət kimi böyüklüyü, mənəvi zənginliyi, ictimai-siyasi xadim kimi vətənpərvərliyi, xalqına bağlılığı, məstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində həyata keçirdiyi islahatlar və ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqının xidmətində durmağından söz açdılar.

Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev yekun sözü ilə çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, dünya azərbaycanlılarının müstəqil Azərbaycan ətrafında birləşməsi üçün yorulmadan çalışması və Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan Ulu öndər kimi qalmasından danışdı.

Nizami rayonunda Ulu öndərin anım günü münasibətilə tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinə Ulu öndərin anım günü münasibətilə "Ölməz dahi şəxsiyyət" mövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, hüquq-mü-

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin bütün ömrünü doğma vətənimizin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyinə, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tut-

Sonra Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev "Ölməz dahi şəxsiyyət" mövzusunda məruzə edərək, Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratdığını söyləyib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Milli Məclisin deputatı Rəvnəq Abdullayev qərarlarının rəhbəri Süsən Salmanova şərəfli və mənalı ömrünü ölkəmizin tərəqqisinə həsr etmiş ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin idoloji-siyasi əsaslarını yaratdığını və öz xalqını həqiqi müstəqilliyə qovuşdurmaqla ictimai şüurda əbədiyaşarlıq hüququnu qazandığını söyləyərək qeyd ediblər ki, hər bir azərbaycanlı Ümummilli Liderin bu xidmətlərini yad edir və onun ölməz xatirəsinə dərin ehtiramını bildirir.

Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan dövlətinin xilaskarı, ümummilli lider Heydər Əliyevin qəlbimizdə daim yaşadığını və yaşayacağını qeyd edərək, memarı və qurucusu Ulu Öndər olan müstəqil dövlətimiz qarşısında hər bir vətəndaşın borcunun Azərbaycanı qoruyub yaşatmaq olduğunu vurğulayıb.



hafizə orqanlarının, təhsil və səhiyyə müəssisələrinin, ictimai təşkilatların rəhbərləri iştirak ediblər.

Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ümummilli Liderə həsr edilmiş film nümayiş etdirilib.

Filmin nümayişindən sonra

ması uğrunda mübarizəyə həsr etdiyini söyləyib. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olduğunu, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoyduğunu qeyd edən A.Qasımov bildirib ki, Azərbaycan xalqının qazandığı müstəqilliyə və onun qorunub saxlanması sahəsində əldə etdiyi bütün nailiyyətlərə görə dahi oğluna daim minnətdardır.

Sumqayıt şəhərində Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin

Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.

Vurğulanıb ki, Sumqayıt ötən

mərkəzlərindən birinə çevrilib. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayesinin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində ulu öndərin əvəzsiz xidmətləri danılmaz bir faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olmuşdur. Ulu Öndərin uğurlu və uzaqgörən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan vermiş, qurub-yaratmağa yüksək həvəs, gələcəyə böyük inam yaranmışdır.

Qeyd olunub ki, son 15 ilin mənzərəsi göstərir ki, ulu öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Sumqayıt inkişaf edərək iri sənaye mərkəzlərindən birinə çevrilmişdir. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub, yeni inkişaf planlarının həyata keçirilməsinə təkan verib. Mərasimin sonunda Ulu Öndərin anım günü ilə əlaqədar ehsan süfrəsi rəqəblənib.



adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində sürətli inkişaf yolu keçərək ölkəmizin aparıcı sənaye

Tərtərlilər böyük hüznə Umummilli liderin xatirəsini yad etdilər

Tərtərlilər böyük hüznə Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin xatirəsini yad etdilər. Minlərlə rayon sakini Mərkəzi Meydanda Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq ona rəhmət dilədi.

Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Əvvəlcə tədbir iştirakçıları mərkəzdə

Fəxri xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.

Rayon rəhbəri qeyd etdi ki, Umummilli lider Heydər Əliyevin parlaq siyasi zəkası, müdriqliyi sayəsində xalqımız öz milli-mənavi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin

təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı. Heydər Əliyev zəngin və çoxəsrlik Azərbaycan tarixində dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən global proseslərə öz təsirini göstərirdi. Heydər Əliyev həm də zamanəsinin böyük mütəfəkkiri və filosofu olaraq Azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir. Ulu öndərin hakimiyyəti dövrlərində qazandığı uğurları biz rayonumuzun timsalında da gördük. Məhz ulu öndərin birinci hakimiyyəti illərində Tərtər şəhərində 8 ədəd çoxmərtəbəli yaşayış binasından ibarət qəsəbə salındı. Rayonda elektromexanika, pambıqtəmizləmə, konserv, süd emalı, yol-tikin-ti materialları istehsal edən zavodlar istifadəyə verildi.

Umummilli lider dəfələrlə Tərtərdə olmuş, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak etmiş, Sərsəng su anbarının tikintisi ilə maraqlanmış, bartoqlama ayılığının əlaqədar rayonumuzda kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirmişdir.

M.Məmmədov Ulu öndərin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan layihələrdən ətraflı danışdı.

Tədbirin sonunda Umummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirildi.

Gəncədə Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Müstəqil Azərbaycan dövlətinin memarı, Umummilli lider Heydər Əliyevin vəfatından 15 il ötür. Anım günü ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, tələbələr, şəhər sakinləri Ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla anıblar.

Ulu Öndərin xatirəsi hər bir vətənpərvər azərbay-



canlı üçün əziz və müqəddəsdır. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Umummilli liderini heç vaxt unutmur və unutmayacaq.

Anım mərasimində iştirak edənlər Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən danışdılar. Qeyd olunub ki, Gəncə daim Umummilli liderin diqqət və qayğısını hiss edib. Gəncəyə etdiyi səfərlər zamanı Heydər Əliyev ilk olaraq yolunu Şeyx Nizaminin məqbərəsindən salıb, onu daim yad edib.

Azərbaycan gəncliyi də Umummilli liderin ideyalarına sadiqdir. Heydər Əliyev daim gənclərin qəlbində yaşayıb və yaşayacaq. Gənclilər də, hər zaman dövlətinə, ölkə rəhbərinə və umumilliyinə öz sədaqətini nümayiş etdiriblər. Gün boyu Ulu öndər Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə olunub, hər bir fərd dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.

Daşkəsən rayonunda xalqımızın Umummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib

Xalqımızın Umummilli Lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünü daşkəsənliklər dərin məhəbbət və ehtiramla yad ediblər. Daşkəsən rayon ictimaiyyətinin 2000 nəfərdən çox nümayəndəsi



xalqımızın Umummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə rayon mərkəzində ucaldılmış abidəsi önünə hüznü musiqi sədaları altında gül-çiçək dəstələri düzüb, dahi rəhbərə sonsuz hörmət və ehtiramlarını bir daha da nümayiş etdiriblər.

Gülqoyma mərasimindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abiyev tədbir iştirakçıları ilə birgə rayonun Heydər Əliyev Mərkəzinə baş çəkərək burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçiriblər. Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ictimaiyyətinin bütün təbəqələrindən olan nümayəndələrin iştirakı ilə ümumrayon yığıncağı da keçirilib.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yığıncaqda bir dəqiqəlik sükutla yad edildikdən sonra, Umummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən "Zaman və Lider" filmi nümayiş etdirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abiyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilən ümumrayon yığıncağında dərin məzmunlu, geniş məruzə ilə çıxış edib.



dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoydular, onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla, fotosentrlərlə tanış oldular.

"Dəyirmi masa" arxasında keçirilən tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Umummilli liderin həyat və fəaliyyəti ilə bağlı çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın umummilli lideri Heydər Əliyevin vəfatından on beş il keçir. Əbədiyaşar Prezidentimizin

nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır. Yalnız vətəninə və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi və xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyratımız fədakarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edib bilməmişdir. O, fitri istedadı və zəngin

12 DEKABR ÜMUMMİLLİ LİDER, BÖYÜK HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

ÖMRÜNÜ GÜNÜNÜ XALQINA HƏSR EDƏN DAHI İNSAN



1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əlirza oğlu Əliyev 1923-cü ildə Naxçıvanda anadan olub. 1939-cu ildə pedoqoji texnikumu, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1941-1944-cü illərdə Naxçıvan MSSR-də SSRİ-nin Daxili Məsələlər üzrə Milli Komissarlığında, 1944-cü ilin mayında isə Dövlət Təhlükəsizlik Orqanlarında çalışmağa başlayıb. 1964-cü ildə Heydər Əliyev Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini, 1967-ci ildən isə Komitənin sədri təyin edilib. 1969-cu ilin iyul ayından Hey-

də sabitlik, əmin-amanlıq yaradıb, qanunsuz silahlı qruplaşmaların fəaliyyətinə son qoyub. Ermənistan-Azərbaycan münafiqəsinin sülh yolu ilə nizamlanması və cəbhədə atəşkəsin

de sabitlik, əmin-amanlıq yaradıb, qanunsuz silahlı qruplaşmaların fəaliyyətinə son qoyub. Ermənistan-Azərbaycan münafiqəsinin sülh yolu ilə nizamlanması və cəbhədə atəşkəsin

Yeni Azərbaycanın qurucusu
İstər Sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əli-



Dahi şəxsiyyətin keşməkeşli ömür yolu

dər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçilib. 1982-1987-ci illərdə SSR Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə yüksəlib, eyni vaxtda, 1986-cı ildən SSRİ Nazirlər Soveti Sosial-İnkişaf Bürosunun sədri olub. 8-11-ci çağırışlarda SSRİ Ali Sovetine deputat seçilib. 1987-ci ildə təqaüdə çıxsa da, 3 ildən sonra yenidən siyasətə qayıdıb. 1990-cı ilin yanvarında Bakıda qanlı hadisələr dövründə Heydər Əliyev Azərbaycan SSR-nin Moskvadakı nümayəndəliyinə gələrək Qorbaçov siyasətinə qarşı kəskin çıxış edir. 1991-ci ilin iyulunda isə Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası sıralarından çıxır.

Dövlətə başçılıq edən Heydər Əliyev Qarabağda müharibəni dayandırır, "Əsrin müqaviləsi"ni imzalayır, 1998-ci ildə isə yenidən

elan olunması dövrünün başlanması onun adıyla bağlıdır. Avropada Qərbin diplomatik dairələrində onu sabitliyin qarantı və yeni iqtisadi

yev Azərbaycanın inkişafı naminə əlindən gələni əsirgəməyib. Xüsusilə də son on ildə Azərbaycanda dövlət quruculuğu sahəsində onun rolu müstəsna dır.



Vətənə qayıdan Heydər Əliyev 1991-ci ildə Naxçıvan MR-nin Ali Məclisinin sədri seçilir. 1993-cü ilin yayında Azərbaycanın Prezidenti Əbülfəz Elçibəy olmaqla qiyamçıların təzyiqi altında Bakını tərk edərkən Heydər Əliyev paytaxta gəlir və

prezident seçildəndən sonra "Əsrin tikintisi" - Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisinin təşəbbüskarı olur. 2003-cü ilin prezident seçkilərində isə son anda İlham Əliyevin xeyrinə namizədliliyini geri götürür. Heydər Əliyev müstəqillik dövründə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkə-

islahatların aparıcısı kimi tanınırlar.

Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının xoşbəxt gələcəyinin qurulmasına həsr edib. Azərbaycan tarixinin təxminən 34 illik bütöv bir dövrü onun adı ilə bağlıdır. Heydər Əliyevin işıqlı xatirəsi Azərbaycanda xalqın yaddaşında daima yaşayacaq!

Heydər Əliyev respublikamızın ilk prezidenti olmasa da, onun dövlətçiliyimizin möhkəmlənməsi, bir növ yenidən qurulması istiqamətində göstərdiyi səylər əvəz edilməzdir. Təsədüfi deyil ki, onun adının qarşısına artırılan və ən çox istifadə edilən ifadələrdən biri də "Yeni Azərbaycanın qurucusu" sözləridir.

12 DEKABR ÜMUMMİLLİ LİDER, BÖYÜK HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

ÖMRÜNÜ GÜNÜNÜ XALQINA HƏSR EDƏN DAHI İNSAN



Dahi şəxsiyyətin keşməkeşli ömür yolu

90-cı illərin əvvəllərində SSRİ-nin mənğənəsindən yenicə çıxan və özünün ilkin müstəqilliyindən 71 il aralı qalan Azərbaycanın dövlətçiliyinin restavrasiyasına önderlik edə biləcək və böyük təcrübəyə malik bir insana olan ehtiyac özünü açıq şəkildə büruzə verirdi. Sovetlər İttifaqı son anlarını yaşasa da, onun məkrli rəhbərləri müstəqilliyə can atan respublikaların qarşısına müxtəlif əngəllər çıxarmağa cəhd göstərirdilər. İstər Ermənistan azərbaycanlılarının deportasiyası, istərsə də, 20 Yanvar faciəsi bu əngəllərin təzahürü idi. Lakin bütün bunlara baxmayaraq, xalqımızın iradəsi



ve azadlıq eşqi qəhrəman övladlarının qanı bahasına müstəqilliyi təmin etdi. Lakin müstəqillikdən sonra daha məsuliyyətli bir proses başladı. Çünki


müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətin idi. Bu mənada dövlət strukturlarının möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. Heydər Əliyev məhz bu məqamda

Naxçıvandan Bakıya rəsmən dəvət edildi. O andan etibarən Azərbaycanın dövlət quruluşu sahəsində canlanma müşahidə olunmağa başladı. Hər şeydən əvvəl, o, daxildə

Azərbaycanın bütövlüyünə xələl gətirməyə çalışan və mərkəzə tabe olmaqdan boyun qaçıran bir qrup qüvvəni zərərsizləşdirdi. Daha sonra müxtəlif səpgili islahatlar həyata keçirməklə böyük quruculuq işlərini davam etdirdi. Heydər Əliyevin onilliklərə söykənən təcrübəsi və uzaqgörənliyi iqtisadiyyat, milli siyasət, mədəniyyət və digər sahələrin yeni məzmununda formalaşdırılmasına xüsusi kömək göstərdi.

Onun məqsədylü söyləri nəticəsində yeni Azərbaycan quruldu, Sovet Azərbaycanından tamamilə fərqlənən yeni məzmunlu Azərbaycan çiçəklənməyə başladı. Heydər Əliyev dövlətçiliyin təməllərini sarsılmazlığını ele təmin etdi ki, bu gün hər bir sırası Azərbaycan vətəndaşı bu sistemin uzun müddət yaşayaçağına inanır.

Hazırladı:
Tahir SÜLEYMAN



12 DEKABR ÜMUMMİLLİ LİDER, BÖYÜK HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

GÜLLƏ ATMADAN HAKİMİYYƏTƏ GƏLƏN DÜNYA SİYASƏTÇİSİ

Dünyanın inqilab sistemi, siyasətçiləri Azərbaycan xalqının xilaskarı, Ulu Öndər, Böyük Heydər Əliyev cənablarının inqilabından,

yüz ilə yaxın davam edən qardaş qırğına son qoyacaqdır.

Səddam kimi diktator qan tökərək hakimiyyətə gəldi, gedən günə qədər həmvətənləri-

hövzəsində olan şəhər, rayon və kəndlərimizin əhalisinin durumunu göz önünə götürmək kifayətdir.

Gəncəbasarın işğalı, Avropa qapılarının, Avropa bazarının üzümüzə bağlanması demək olardı. Biz məcburi yenə də keçmiş "ağamız" olan rus çinovniklərinin boyunduruğu artına yalvararaq, xahiş edərək keçməli idik.

Hələ mən Əlikram Hümətovun "Talış-Muğan" Respublikasından, onun gələcəkdə İran İslam Respublikasına birləşməsindən, Sürət Hüseyinovun "xanlığ"ından", şimaldan rusların ləzgələrin "Sabval" təşkilatının əli ilə Siyozənə qədər ərazi iddiasından, Balakən, Qax, Qəbələ kimi strateji bölgələrə göz tikənlərdən danışmıram.

Dünya dövlətlərinin rəhbərləri humanistliyi, uzaqgörənliyi, əfv etməyi, bağışlamağı Azərbaycanın cavan prezidenti İlham Əliyev cənablarından öyrənməlidirlər. İlham Əliyev cənabları neçə-neçə ömürlük həbsə məhkum olunmuş insanları əfv etdi, ümid-siz ailələri sevindirdi və Azərbaycandakı münəfiqə ocaqlarını uzaqgörən siyasəti ilə aradan götürdü. İlham Əliyev cənablarının humanist siyasəti Türkiyə, İran, Suriya kim ölkələrin dövlət rəhbərlərinə örnək olmalıdır.

"Bakı-Tbilisi-Ceyhan" əsrin dünyəvi sülh müqaviləsi

Bizi bütün bu bələlərdən Heydər Əliyevin uzaqgörən siyasəti qurtardı. Onun uzaqgörən siyasəti, həyata keçirdiyi dünyəvi layihələr, böyük dövlətlər, beynəlxalq birliklər, təşkilatlar tərəfindən dəstəkləndi, ölkədə siyasi sabitlik yarandı və dövlətimiz

Hörmətli prezidentimiz, İlham Əliyev cənablarının operativ təşkilatçılığı sayəsində "Bakı-Tbilisi-Ceyhan" neft kəməri, Bakı-Ərzurum qaz kəməri vaxtında səmərəli çəkilməsi sayəsində, yüzlərlə ölkələri Azərbaycana bağladı. Bu inkişafa görə, indi dünya dövlətləri istəsələr də, istəməsələr də bizi dəstəkləməkdədirlər.

Xəyalım mənə o illərə apardı, Ulu Öndərlə olan görüşüm yada düşdü....

1992-ci ilin dekabr ayı idi. Hər yerdə hərc-mərclik hökm sürürdü. Cəbhədə itaətsizlik, özbaşınalıq yaranmış, günü-gündən torpaqlarımız əldən gedir, şəhidlərimizin sayı artırdı. Azərbaycan yas içində idi. Ölkəmizin hər yerində yaxsanalar qurulmuşdu. Hər gün cəbhədən xoşagəlməz xəbərlər gəlirdi. Heç kim, heç kimin ərizəsini oxumaq istəmir. Demək olar ki, ölkə idarə olunmaz xaosa çevrilmişdi.

Yuxarıda qeyd etdiyim kimi, o dövrlərdə Azərbaycanda böyük hərc-mərcliklər nəticəsində vətəndaş müharibəsinin başlamasına zəmin yaranmışdı, qardaş qırğını başlamışdı. Bunu görən xalq, xalqımızın dahi oğlu, özəli və əbədi milli liderimiz Heydər Əliyev cənablarını Bakıya dəvət etdi. Heydər Əliyev yenidən hakimiyyətə gəldi və tariximizi, dinimizi, dilimizi, mənəviyyatımızı, parçalanmaq üzrə olan Vətənimizi xilas etdi.

O, Azərbaycan xalqını, Azərbaycan dövlətini məhv olmaqdan, dünya xəritəsindən silinməkdən birdəfəlik xilas etdi. Ölkəmizdə yaşayan milli azlıqlar Heydər Əliyevi, onun apardığı dünyəvi siyasətini böyük məhəbbətlə sevirilər və dəstəkləyirlər.

nin ayrılmaz hissəsi olan azsaylı xalqları fəlakət qarşısında idilər. Məhz vaxtında hakimiyyətə xalq tərəfindən gətirilən Heydər Əliyev cənabları onları bu fəlakətdən xilas etdi.

Üç saata qədər o müdrik insanla söhbət etdik. Olduqca sakit, səbr və təmkinlə bizi dinlədi. Müdrik, qayğılı, mavi okeanlar kimi sonsuz, dərin və mənalı gözləri ilə sanki insanların qəlbini, düşüncəsini oxuyurdu. Zaman keçdikcə, həqiqətən onun nə qədər uzaqgörən siyasətə malik olduğunu daha çox dərk etdim. O, Azərbaycanımızın inkişafı və dirçəldilməsi üçün bir çox müqavilələr və kontraktlar bağlayıb, dəyərli görüşlər keçirib. Bu müqavilələrlə o, Azərbaycanımızı dünya dövlətlərinə tanıtdı, dünya dövlətlərini Azərbaycana bağladı və dünya səhmdarlarını Azərbaycana sərmayə qoymağa sövq etdi. Azərbaycanımız üçün çox dəyərli olan bu müqavilələrdən biri də "Bakı-Tbilisi-Ceyhan" əsrin müqaviləsidir. Bu müqavilənin imzalanmasını düşünəndə, insana yalnız iqtisadi mənfəət və neft ixracatı gəlir. Lakin bu məsələ barədə dərinləndirəndə düşünəndə görürük ki, müdrik insan, xalqımızın ulu öndəri, Heydər Əliyev bu müqavilə ilə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Türkiyə, Avropanın bir sıra dövlətlərini, eləcə də ABŞ-ni və bu ölkələrlə əlaqəsi, bağlılığı olan ölkələri biri-birinə bağlayıb və sazişsiz, müqaviləsiz bu ölkələr arasında sanki sülh müqaviləsi imzalayıb. Bu ölkələr bundan belə biri-birinin müdafiəsinə qalxmağa, biribirinin sözünü deməyə, arxa durmağa, yardım etməyə məcburdurlar. Çünki Ulu Öndərin uzaqgörən siyasəti sayəsində bu ölkələr özləri də bilmədən biri-birinə bağlandı və özü də elə güclü qüvvə ilə bağlandı ki, bu bağlılığı heç bir qüvvə poza bilməz.

(davamı səh.9-da)



böyük siyasətindən dərs almalı və örnək götürməlidirlər. Beləki, Ulu Öndər, Böyük Heydər Əliyev güllə atmadan, xalqın xahişi və tələbi ilə hakimiyyətə gəldi, Azərbaycanı və Azərbaycanda yaşayan azsaylı xalqları böyük fəlakətdən xilas etdi.

Bəli Ümummilli lider, Böyük Heydər Əliyev mülki geyimdə təyyarədən düşdü və ilk işi qardaş qırğını baş verən Gəncəbasara getdi, silahsız, qorumasız. Qısa müddətdə ölkənin sabitliyini pozan bütün silahlı qüvvələrə elə siyasi gediş etdi ki, onlar silahları ilə birlikdə gəlib "torbaya" girdilər və bir də ayıldılar ki, cəzaçəkmə məntəqələrindədirlər. Heç kimin təsəvvür etmədiyi qısa bir vaxtda atəşkəs elan etdi və respublikada sabitliyi yaratdı. Böyük humanistlik edərək, ömürlük həbsə məhkum edilən o silahlı dəstələrin rəhbərlərini azadlığa buraxaraq dedi: "Siz gedin ailələrinizi idarə edin, sizlərin dövləti idarə etməyə qadir deyilsiniz".

Bəli bir güllə atmadan hakimiyyətə gəldi və yaxsanaları toyxanalarla əvəz etdi, Azərbaycanı dünyaya tanıtdı, indiki sabitlik, inkişaf göz qabağındadır.

Görürsünüz, Suriyada neçə illərdir qardaş qırğını gedir, Mustafa Kamalın Cümhuriyyətin yaranmasında edilən qətiyyətlər və yaranan gündən bu günə gədər qardaş qanı axıdılır. İnanırıq ki, Türkiyənin indiki baş naziri Rəcəb Təyyib Ərdoğan cənabları, Heydər Əliyev siyasətindən dərs alaraq Türkiyədə

nin qanını tökdü və başına gələnlər hamıya məlumdur.

Belə diktatorların sayını artırmaq olar.

Lakin bunlardan fərqli olaraq, dünya siyasətçiləri öndərlərindən olan, Ulu Öndər, Böyük Heydər Əliyev bir güllə atmadan hakimiyyətə gəldi və müdrik siyasəti nəticəsində Azərbaycanımızı inkişaf etmiş ölkələr sırasına çıxardı. Bəli, dünya siyasətçiləri, rəhbərləri Ulu Öndər, Böyük Heydər Əliyev siyasətini öyrənib və bəhrələnməlidirlər.

Zaman keçdikcə, Ulu Öndər, Böyük Heydər Əliyev siyasətinin dərinliyini daha aydın görmək olur. Təsəvvür edin, əgər Ulu Öndər, Heydər Əliyev hakimiyyətə vaxtında gəlməsəydi, atəşkəs müqaviləsi bağlanmasaydı, ermənilər Azərbaycan torpaqlarına olan təcavüzünü bir az da genişləndirərək, özlərinin dediyi kimi, Gəncəbasar da daxil olmaqla, Kürə qədər işğal edə bilsəydilər. Bir anlığa təsəvvür edin, Gəncəbasarın köçkünləri, erməniyə girov düşənləri, Gürcüstana, Rusiyaya qaçanları, malı-mülkü bir anın içində əlindən çıxaraq girov, qaçqın-köçkün halına düşən xalqın durumu necə ola bilərdi? Onsuz da problemlər içində yaşayan Borçalı mahalındakı soydaşlarımızın durumunu, Türkiyənin Azərbaycanla və türk dünyası ilə əlaqəsinin kəsildiyini düşünərək nəticəni ağla götürmək kifayətdir. Ermənilərin əlinə düşəcək Mingəçevir su anbarının suyu buraxılışdı, bir an başımıza gələcək faciələrin böyüklüyünü düşünmək lazımdır. Kür çayı



quruculuq yoluna qədəm qoydu. Son illər əhalinin, ölkəmizin rifahı yaxşılaşdı, yüzlərlə parklar salındı, yollar abadlaşdırıldı, əfsanəvi körpülər tikildi, yeni kəndlər, qəsəbələr inşa edildi.

Bu sevgi, bu məhəbbət xalqımızın ürəyində əbədi qalacaq. Çünki xalqımız və ölkəmiz üçün taleyüklü anlarda, düşmənlərimiz etnik azlıq amilindən istifadə etmək istədilər. Azərbaycan xalqı-

görən siyasəti sayəsində bu ölkələr özləri də bilmədən biri-birinə bağlandı və özü də elə güclü qüvvə ilə bağlandı ki, bu bağlılığı heç bir qüvvə poza bilməz.

12 DEKABR ÜMUMMİLLİ LİDER, BÖYÜK HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜDÜR

GÜLLƏ ATMADAN HAKİMİYYƏTƏ GƏLƏN DÜNYA SİYASƏTÇİSİ



(Əvvəli səh. 8-də)

Hörmətli prezidentimiz İlham Əliyev cənabları vaxtında "Bakı-Tbilisi-Ceyhan" neft kəmərinin inşasına başladı, onunla bərabər "Bakı-Qars" qaz kəmərinin bünövrəsini qoydu və həyata keçirdi. Azərbaycanımız üçün həyati əhəmiyyəti olan "Bakı-Axalkalaki-Qars" dəmir yolunun müqaviləsinə qol çəkdi və Gürcüstan, Türkiyə rəhbərləri ilə birlikdə, bu projektin təməlini qoydu və başa çatmaq üzredir. . Bu müqavilələr bir çox ölkələrə böyük həyati əhəmiyyət kəsb etsə də, hər zaman bizi və bizim kimi ölkələri "boyunduruq"da saxlayan Rusiya kimi hegemon ölkələrə sərfəli deyildi. Neçə illərdir ki, Qarabağ məsələsini meydana atan və həllinə əngəl olan Rusiya, günü-gündən qüdrətlənən, güclənən və Avropa birliyinə, NATO-ya yaxınlaşan Azərbaycanı və Gürcüstanı işğal etmək üçün yeni yollar axtardı və Qarabağ kimi, babaları Nikolayın dövründən yandırılan ocağın odu artırıldı. Gürcüstanın səbirsiz prezidenti Saakaşvilinin ucbatından ocağa benzin töküldü. Nəticədə, Rusiya Gürcüstanı işğal etmək istədi. Böyük arzularla yaşayan Rusiya, əsrlərdir həzm etdiyi Bakı neftinin Avropaya nəqlini sindirə bilmirdi. Ona görə də Gürcüstanı işğal etmək istədi ki, bəlkə Azərbaycan və Azərbaycan nefti onun ixtiyarına keçsin və Azərbaycan yenidən Rusiyanın boyunduruğuna girsin.

Lakin Rusiya hələ də başa düşmək istəmir ki, ölməz Ümummilli lider Böyük Heydər Əliyev cənabları Azərbaycan Respublikası, Azərbaycan xalqı üçün elə bir iqtisadi-siyasi yol qoyub gedib ki, bundan belə istəsələr də Azərbaycanı Rusiyanın

əsarəti altına sala bilməyəcəklər. Necəki Rusiya Gürcüstanı işğal edə bilmədi və Gürcüstandan çıxarılarək Osetiyanı və Abxaziyanı işğal edərək, müstəqil dövlət elan etdi. Özü də düşünmədən başını bəlaya saldı.

Onda görəsən Rusiya yüz illərdir öz azadlıqları uğrunda mübarizə aparan çeçen xalqının və Çeçenistanın, Tataristanın, Başqırdstanın və digər muxtar vilayətlərin müstəqilliyini niyə vermir və niyə tanımır? .Deməli, inamla deyə bilərik ki, ölməz Ümummilli liderimiz Böyük Heydər Əliyev dühası və Azərbaycan Respublikasının prezidenti, hörmətli İlham Əliyev zəkası sayəsində "Bakı-Tbilisi-Ceyhan" əsrin müqaviləsi Gürcüstanı işğal olmaqdan xilas etdi. Və bu müqavilə sayəsində Azərbaycanla Gürcüstan arasında birdəfəlik sabitliyin təməl daşının qoyulması deməkdir və Gürcüstan məsələsi buna sübutdur. Bütün dünya ictimaiyyətinin gözü qarşısında Bakı-Tbilisi-Ceyhan" əsrin müqaviləsinə imza atmış ölkələr və bilavasitə bu projekte bağlı olan

şirkətlər qalxdı, Rusiyaya bəynəlxalq qanunlar çərçivəsində təsir etdilər və işğalçı rus ordusunu Gürcüstandan çıxartdılar. Və Gürcüstanın NATO-ya üzv olma-



sı məsələsi sürətləndirildi. Bu məsələləri görən ermənilər də bu həqiqəti görür və Azərbaycanla olan konfliktin həlli yollarını axtarırlar. Artıq ermənilər də görür ki, Rusiya onları çıxılmaz bəlaya salıb və bu bəlanın həlli

torpaqların qaydışı və qonşuluqda sülh şəraitində yaşamaqdır. Ona görə də "Bakı-Tbilisi-Ceyhan" əsrin müqaviləsinə, "Bakı-Tbilisi-Ceyhan" əsrin dünyəvi sülh müqaviləsi adlandırsaq daha düzgün olar.

Bəli, danılmaz faktır ki, bu gün minlərlə müxtəlif dünya ölkələrinin şirkətləri, səhmdarları Azərbaycanda bünövrə salıb çalışırlar. Azərbaycanımız günü-gündən qüdrətlənir, inkişaf edir, gözəl binalar ucaldılır, əvəzolunmaz yollar salınır, əfsanəvi körpülər qurulur, fabrik və zavodlar açılır. Ölkəmizin hansı guşəsinə gedirsən get gözəl parklar, istirahət zonaları, abad yollar görünür. Respublikamızın bütün şəhər, qəsəbə və kəndlərində yeni, gözəl göz oxşayan binalar tikilir, ucqar rayonlarımıza qaz və rahat yollar çəkilir. Küçələrimizdə, həyətlərimizdə, əyalətlərimizdə müxtəlif çeşidli və markalı rahat maşınlar göz oxşayır. Xalqımızın maddi durumu günü-gündən yaxşılaşır, əlil və qocaların, imtiyazlı vətəndaşlarımızın maaşları artır. Xalqımız firəvan həyat sürməyə başlayıb.

Biz inanırıq ki, xalqımız Ulu Öndərin xidmətlərini heç vaxt

prezidentimiz, İlham Əliyev cənablarına yaxın dəstək olacağıq. Hörmətli prezidentimiz İlham Əliyev cənablarının indiki xarici və daxili siyasəti nəticəsində Vətənimiz günü-gündən çiçəklənir, gözəlləşir. Biz inanırıq ki, Vətənimiz Azərbaycanda dün-yanın inkişaf etmiş ölkələrinin ön sıralarında olacaqdır və hörmətli prezidentimiz İlham Əliyev cənablarının bu siyasəti nəticəsində nəinki təkə Azərbaycan, eləcə də Qafqazda sülh və əmin-amanlıq bərpa olacaq və dünyanın qüdrətli ölkələri bizimlə dostluq və əməkdaşlıq etməyə çalışacaqlar.

Xalqımız Respublikamızda baş verən ictimai-siyasi hadisələri görür, dəyərləndirir və lazımcına qiymətləndirir.

Hamiya məlumdur ki, hörmətli prezidentimiz İlham Əliyev cənabları, istər ölkə daxilində, istərsə də dünya dövlətləri arasında, apardığı müdrik siyasəti nəticəsində dünya dövlətləri günü-gündən qüdrətlənən Azərbaycanımızla, onun rəhbəri hörmətli prezidentimiz İlham Əliyev cənabları ilə hesablaşırlar və ona hörmət və qayğı ilə yanaşırlar belə yanaşma xalqımız üçün, Respublikamız üçün fəxrdir.

Bəli, bu gün hörmətli Prezidentimiz İlham Əliyevin xoş sədələri respublikamızın hər yerindən gəlir. Əyalətlərimizin inkişafı üçün, inamla demək olar ki, hər gün bir neçə parklar, yeni məktəb binaları, xəstəxanalar, idman kompleksləri, fabrik və zavodlar, müxtəlif elm ocaqlarının açılışını edir. Bu işlər inkar edilməzdir. Xalqın gözü tərəzidir deyiblər. Biz inanırıq ki, xalqımız ölməz Ulu Öndər Böyük Heydər Əliyev cənablarının siyasətini həyata keçirən, hörmətli prezidentimiz İlham Əliyev cənablarına arxa olacaqlar.

İnamla demək olar ki, prezidentimiz İlham Əliyev cənablarının indiki siyasəti nəticəsində Vətənimiz günü-gündən çiçəklənir, gözəlləşir və dünyanın inkişaf etmiş ölkələrinin ön sıralarında özünə yer tutub.

Hazırladı:
Tahir SÜLEYMAN



Tahir Süleyman İraq Respublikasının Prezidenti ile görüşdü

İraq Respublikasının Prezidenti cənab Bərhəm Salehin dəvəti ilə, "Azərbaycan Kürdləri" İctimai birliyinin sədri və "Diplomat" qəzetinin baş redaktoru olaraq,

üçün geri qaytarılacaqdır. Bu məsələlərə bir başa cənab Prezident nəzarət edir.

Dedim ki, əgər lazım bilirsənizsə, ehtiyac varsa İraqın indiki Prezidenti ilə bir başa

kənddə iki, üç erməni ailəsi gördüm. Onlardan orda yaranan Kürdüstan Muxtariyyatını, orda yaşayan kürdləri soruşdum. Rüşxəndlə üzümə gülərək dedilər yaqın sən yuxu görmüsən nə kürd, nə Kürdüstan onlar bu kəndlərdən qaçıb gediblər Azərbaycana. Mən kor peşman geri qayıtdım və bu olaylar haqqında yazılar yazdım, mətbuatda çıxışlar etdim və düşündüm Azərbaycana gələrək azərbaycanlı, kürd qaçqınlarla görüşüm və İraq xalqına Qarabağ həqiqətlərini çatdıram, çünki bizdə uzun illərdir siz yaşadığınız faciəvi haqsızlıqları yaşamaqdayıq.

Mahmud Səngavi qayıdarkən bildirdi ki, beş nəfər hazırlaşın sizi İraq Prezidentinin administrasiyası adından İraq dəvət edəcəyik və prezident cənab Bərhəm Salehlə şəxsən görüşəcəksiniz.

Gözlənilən dəvətnamə gəldi, on nəfər heyətdən ibarət


dövlət xadimləri ilə görüşlər keçirdik. Dekabrın 1-ində xüsusi təyyarə ilə Bağdada gətdik, dekabrın 2-sində günorta saat 2 radələrində bizi prezident iqamətgahına apardılar və gözlədiyimiz görüş baş tutdu.

Prezident Bərhəm Saleh qonaq otağının qapısında bizi çox səmimi qarşıladı və xoş gəlmisiniz deyək bizim qolumuzdan tutaraq otağa dəvət etdi. Bizimlə gedən heyət əyləşdikdən sonra bir daha bizə xoş gəldiyimizi bildirdi. Məndə öz növbəmizdə, bizi dəvət etdiyi üçün cənab prezidentə öz təşəkkürümü bildirdim və yeni İraq Respublikasının Prezidenti seçildiyi üçün təbrik edərək bu məsuliyyətli işdə uğurlar arzuladım.

Söhbət əsnasında cənab Bərhəm Saleh bildirdi ki, mənim səmimi salamımı Azərbaycan Prezidenti çox hörmətli cənab İlham Heyder oğlu Əliyevə çatdırarsınız, cənab

Dörd minə qədər mülki əhalimiz ermənilərin əlində əsirlikdədir. Ermənilərin ucbatından milyon yarım xalqımız doğma yurd-yuvalarından zorla çıxardılaraq qaçqın və köçkün kimi Azərbaycana yerləşdiriliblər. Bütün bunlara baxmayaraq ölkəmizin çox hörmətli Prezidenti cənab İlham Əliyevin uzaqqöhrən siyasəti sayəsində çoxmillətli Azərbaycan Respublikası çox sakit, sabit, əmin amandır və MDB ölkələri arasında inkişaf etmiş bir ölkə kimi tanınır.

Qeyd etdim ki, biz yaşadığımız faciələri sizdə yaşamırsınız. Ona görə də, siz də qardaş ölkə olaraq, haqqın, ədalətin tərəfdarı olaraq Azərbaycanın tərəfini tutan ölkələr sırasında Ermənistanın haqsızlığına qarşı münasibətinizi bildirməlisiniz. Kürd xalqının nümayəndəsi kimi, bir ölkənin prezidenti olaraq, bu gün minlərlə azəri kürdünün, azəri



Bağdad səfərimiz haqqında:

- Oktyabr ayının ortalarında Süleymaniyyə şəhərindən tanımadığım yazıçı Mahmud Səngavi telefonla zəng edərək qeyd etdi ki, noyabr ayının əvvəllərində bir neçə ziyalı ilə Bakıya gəlmək istəyirik. Məqsədimiz Azərbaycanda yaşayan kürdlərlə, azərbaycan parlamenti və ziyalılarla görüşməkdir.

- Bildirdim ki, Azərbaycan sakit, sabit və demokratik bir ölkədir istədiyiniz zaman gələ bilərsiniz. Onsuzda hər həftə Ərbildən, Duhokdan, Kərkükdən, Süleymaniyyədən yüzlərlə turist qonaq gəlir gəzirlər qayıdırlar, sizdə onlar kimi gələ bilərsiniz, gelişinizə heç bir maneə ola bilməz.


Noyabrın ikisində gecə saat 5 radələrində mənə mesaj gəldi ki, bəs biz üç nəfərdən ibarət bir heyətlə gəlmişik, ikimizin sənədi qaydasındadır, lakin bizi Azərbaycana gətirən Mahmud Səngavi Qarabağa giriş çıxışı etdiyinə görə saxlanılıb.

-Səhər Heydər Əliyev

əlaqəmiz var, xahiş edərək ölkəmizin çox hörmətli prezidenti cənab İlham Əliyevlə əlaqə saxlasın. Bu arada İraqın Azərbaycandakı konsulu cənab Səgvan Botani də gəldi və məsləhət oldu Mahmud Səngavi bu səfər qayıtsın, başqa zaman gələr.

-Mahmud Səngavi kimdir? "O, ilk öncə Kürdüstan bölgəsində tanınmış yazıçıdır, ömrü boyu Kürdüstanı qoruyan Peşmərgə-fədai olub, KYP-nın siyasi bürosunun üzvüdür və Gərmian bölgəsinin Peşmərgə güclərinin rəhbəridir".

Mən Mahmud Səngavidən nə üçün Qarabağa getməsinə soruşdum. O, bildirdi ki, biz ermənilərin Azərbaycan ərazilərinin işğal etməsindən, Xocalı qətləyimi haqqında azdan çoxdan məlumatımız var. Lakin Avropanın bir sıra ölkələrində eləcə də İraqda bir sıra mətbuat orqanları yazırlar ki, guya ermənilər Qarabağda kürd xalqına muxtariyyət veriblər, kürdlər orda sərbəst yaşayırlar.



deputat, jurnalist, yazıçı və şair dəvət edirdilər. Çox təəssüflər olsun təklif etdiyim insanlar ehtiyat edərək Bağdad səfərindən imtina edirdilər. Sonda qəzetimizin əməkdaşlarından biri ilə səfərə gedəsi olduq. Noyabrın 29-unda təyyarə ilə

İlham Əliyevə qarşı böyük hörmətim və rəğbətətim var, güman edirəm iki qardaş ölkələr arasında mədəni, iqtisadi, siyasi əlaqələr yaranacaqdır. Çünki burda ərəblərlə, kürdlərlə, asurilərlə, kıldanilərlə yanaşı türkmənlər da yaşayır hansiki onlar özlərini azərbaycanlı hesab edirlər və sizdə tarixən azəri türkləri ilə azəri kürdləri qaynayıb qarışdığı kimi, burda da türkmənlərlə kürdlər qaynayıb qarışıblar. Uzun illərdən sonra artıq Azərbaycanın səfirliyi də Bağdadda fəaliyyət göstərir. Arzu edərdim ki, Ərbildə də, Süleymaniyyədə də Azərbaycan konsulluğu açılınsın. Çünki 80-dən artıq ölkələrin konsulluqları Kürdüstan Bölgəsində fəaliyyət göstərir. Eyni ilə Türkiyədə və bir sıra başqa ölkələrdə olduğu kimi Azərbaycanda da Kürdüstan Bölgəsinin nümayəndəliyi açılınsa mədəni, siyasi, iqtisadi əlaqələrimiz yaranar və möhkəmlənər.


Görüş zamanı bildirdim ki, Azərbaycan Respublikası 30 ilə yaxındır ki, mənfur qonşumuz Ermənistanla müharibə edir və yeddi rayon, Qarabağ işğal altındadır. İyirmi Yanvar, Xocalı kimi faciələr yaşadığımız

türkünün qız-gəlini ermənilərin əsirliyindədir. Dörd ildir ki, iki mülki həmvətəndaşımız Kəlbəcərdə olan ata-babalarının qəbirlərini ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev həps olunaraq olmanın işğəncələrinə məruz qalıblar. Onların və işğal olunmuş ərazilərin qaytarılmasına siz də öz növbənizdə cəht edəsiniz, münasibət bildirsəniz hər halda müsbət təsiri olar. Çünki siz İraq Respublikasında, Kürdüstan bölgəsində ermənilərə hər cür şərait yaratmışınız.

Prezident Bərhəm Saleh öz növbəsində bildirdi ki, illərdir ki, siz yaşadığınız faciələri İraqda yaşayan xalqlar yaşayıb və mən sizi gözəl başa düşürəm. Öz növbəmdə bizimdə əlimizdən nə gəlişə əsirgəməyəcəyik.

Sonda qeyd etdi ki, Novruz bayramı ərəfəsində Azərbaycandan 10-nəfər parlamentər, jurnalist, yazıçı və şair dəvət olunacaqsınız.

Məndə öz növbəmdə bizi dəvət edib səmimi qarşıladığına görə, Bərhəm Saleh cənablarına təşəkkürümü bildirdim və arzu etdim ki, iki qardaş ölkələr arasında əlaqələr yaranar və bir gün belə bir görüş Azərbaycanda baş tutar.



adına hava limanına gedərək qonaqlar haqqında maraqlandırdım, aidiyyəti rəsmilər bildirdilər ki, bu adam Ermənistan ordan da qanunsuz Azərbaycan ərazisi olan Qarabağa giriş-çıkış etdiyi

Məndə bir yazıçı kimi deyilən Kürdüstan Muxtariyyatına getmək məqsədi ilə Qarabağa getdim. Kaş getməyeydim, çünki boşaldılmış xaraba kənd və qəsəbələrə başqa bir mənərə rastıma gəlmədi. Hər

Bakıdan Ərbilə uçduq, orda bizi gözləyən maşınla Süleymaniyyə şəhərinə gətdik. Axşamüstü şəhərə çatdıq və əvvəlcədən nəzərdə tutulan mehmanxanada yerləşdik. İki gün Süleymaniyyə şəhərində bir sıra


SEROK KOMARÊ ÎRAQÊ BRÊZ BERHEM SALIH PÊŞWAZÎYA SERNIVÎSARÊ ROJNAMA `Dîplomata Kurd` Tahir Silêman û hevalên wî kir

-Rojekî ji Kurdistanê, ji bajarê Silêmanîyê têlêfonek minra hat. Xortekî cîwan bi nabê Dukan miva diaxiff.

asayîşa balafirxanê û polîsanva hevdiştin kir û konsûlê Îraqê yê Azerbaycanê kekê Segvanjî hat û me xebirdan kir wekî kekê Mehmud berdîn. Asayîşa

gundên xereve û xalî. Min pirs kir lê kanî Otonomîya Kurdistanê wekî Wekîlê Misto dinivîse min ava kir? Gotin, otonomîya çi? Kurdê çi kurd hemu bi dagirkirina ermenîya Qerebaxê hemû revîne çûne Azerbaycanê. Ez wê nêtê hatime Azerbaycanê wekî bizanibim rewşa kurdên Qerebaxê çi lê hatîye, rewşa wan çawane? Lê vê care nebu careke din emê şandeke deh kesan bêne nava kurdên Azerbaycanê`

Berhem, der bare serokê Azerbaycanê Îlham Elîyêv û pêwîstîya helaqetîya navbera dewleta Îraqê û Azerbaycanê peywendîyên aborî, çandî, sîyasî pêşbixin û bona despêka helaqetîyê 10-kes ji Azerbaycanê dewatî Îraqê kir.



Min ji serokê Îraqê cenabî Berhem Salih çend hîvîdarî kir,

1. Wextê navbera şerê Azerbaycanê û Ermenîstanê nêzîkê 3000-kurd û azerî jin -zarok, keç dîl ketine destê ermenîyan. Hun dikarin peywendîyê serok dewleta Ermenîstanêva çê bikin wekî wan dîla rizgar bikin, bînin Îraqê paşê derbasî Azerbaycanê bikin.

-Ez Mehmud Sengawî deh kesên parlamênter, rojnamevan û rewşenbîr dewatî Îraqê, Kurdistanê dikim û emê amedakarîya hev dîtina bi Serokê Komara Îraqê, birêz cenabî Berhem Salihva bêk bînin.

28-meha 11-da 2018-salê bi

2. Du kurdênme ji Kelbecerê Dîlqem Eskerov û Şahbaz Qulîyev çune ser merzelên kal û bavên xwe

hevala hildaye em bi serkarîya Mehmud Sengawî çend kes hes dikin bêne Azerbaycan, Baku ziyaret bikin û der bare kurdên Azerbaycanê agahî hildin.`

Azerbaycanê got tenê serok komarê Azerbaycanê dikare desturê bide.

Me got, pêwîstî hebe em dikarin serok komarê Îraqê brêz Cenabî Berhem Salihra hîvî bikin ew têlê bike serokê komarê Azerbaycanê brez cenabî Îlham Elîyêv wekî kekê Mehmud berdîn.

Min bersîv da û got: Ser sera werên, kîngê bîn wusa bizanibin mala brayêwe li Baku heye keremkin, ez xizmeta wedame.

Lê kekê Mehmud qaîl nebu, nehîşt û got, emê wextekî din bêne Bakû zehmetî nedine tu kesî.

-Mehmud Sengawî kîye?

Mehmud Sengawî xelkê Başûrî Kurdistanê, bajarê Silêmanî nehîya Germîyanêye. Hemu jîyana xwe buye Pêşmergê Kurdistanê, çend cara wextê

-Min pirs kir: ``Kekê Mehmud xêre tu çûyî Qerebaxê?``



harîkarîya kekê Segvan, konsula Îraqê vîzame amade bû û bilêtên me hat qutkirin û em 29-11-2018-a ji balafirxana Bakuyê firîne Hewlêrê. Kekê Dukan û Enver benda mebûn. Em berêvarê gêhîştine bajarê Silêmanî li mêvanxanê cîwar bun. Sivetirê kekê Mehmud Sengawî, Doktor Taha Berwarî û hine hevalava em çûne ofîsa kekê Doktor Taha Berwarî. Kekê Taha mêvanîke qiran da me û me bona çuna Bexdayê

ermenî ew girtine, eva 4-salin girtîgehê dane.

3. Bona kurdên Azerbaycanê ``Maleke Kurda`` bê kîrîn wekî gellên me çanda xwe bide jîyandin.

Serokê hêja cenabê Berhem Salih got wekî serok komarê Ermenîstanê ew dewat kirîye Ermenîstanê. Hun navên wan mera bigîhînin emê wê pirsê serokê Ermenîstanêra goftû go bikin.

şêr brîndar buye, rêvebirê Pêşmergehên Germîyanê, endamê Mekteba Sîyasîyê YNK-ê ye û nivîskare, çend pirtukên wî ronahî dîtîye.



- Kekê Mehmud bersîv da û got:

-``Mera digotin li Qerebaxê Kurdistanê Sor heye, wura Otonomîya Kurda 1994-salê hatîye damezirandinê. Min xwast çawa rewşenbîrekî kurda wekî herim wan kurdênme ziyaret bikim û binêherim rewşa wan çawane? Der bare kurdên Kurdistanê Sor pirtukekî binivîsînim û agahî bidime gellê kurdê Başûr wekî ewjî agahdarbin.

02-11-2018-dê salê şev têlêfon hat wekî kekê Mehmud Sengawî hevalên xweva hatine matara Bakuyêne. Miqabîn kekê Mehmud Sengawî çûye Qerebaxê û mora Qerebaxê li pasportê wî lêdane, lema xadîkirine û pirsîyar dikin bo çi çuye Qerebaxê?

Lê ez çume Qerebaxê çi kurd, çi Kurdistan min kurdek li wur nedît, xêncî

Ez siba hatim matarê û xebatkarên



goftu go kir wekî 02-12-2018- sale em herin hev dîtina serokê Komara Îraqê brêz cenabî Berhem Salih bikin.

Em jî gumanin serokê Komara Îraqê brêz cenabî Berhem Salih ser van mijara karekî erênî derîne hole.

01-12- 2018-ê sale em bi frokekî taybet ji Silêmanî çune Bexda mêvanxanê cîwar bun sivetirê 02-12-2018-salê nîvro çune îqama Serokatîyê. Pey demekî kurt serokê komara Îraqê cenabî Berhem Salih ber derge em bi germî û dil pêşwazî kir em dane runiştandinê xêr hatin kirinê şunda xwe runişt.

Em ji nabê ``Yektîya civata ``Kurdên Azerbaycanê`` û rojnama ``Dîplomata Kurd`` spasîya xwe dikin kekê Mehmud Sengawî, wekî harîkar bu bo hevdiştina Serok Komarê Îraqê cenabî Berhem Salih.

Amade kir: Tahir Silêman serokê Yektîya Civata ``Kurdên Azerbaycanê`` û sernivîsarê rojnama ``Dîplomata Kurd``

Pirsîyara der barê kurdên Azerbaycanê, hurmet u rêzê kekê cenabî

Cîgirê serokê parlamentoya Iraqê ji Tirkîyê xwast serweriya xaka Kurdistan û Iraqê biparêze

Cîgirê serokê parlamentoya Iraqê Beşîr Hedad daxwaz ji Tirkîyê kir serweriya Herêma Kurdistan û Iraqê biparêze û di bordûmana neyarên xwe de sivilan neke hedef. Cîgirê serokê parlamentoya



Iraqê Beşîr Hedad duh li bajarê Stenbolê û di kevana konferansa welatên îslamî ya li ser rewşa Qudsê de, bi serokê parlamentoya Tirkîyê Bînalî Yıldırım re hevdiştin kir.

Li gorî daxuyaniya ofîsa Beşîr Hedad, di civîna Hedad û Yıldırım de Hedad behsa bordûmana çeperên PKKê yê li deverên Şingal û Mexmûr yê Başûrê Kurdistanê kiriye û gotiye, divê Tirkîyê serweriya xaka Iraq û Herêma Kurdistanê biparêze û di êrişên asimanî de sivilan neke hedef, ji ber ku gelek caran di wan êrişan de sivil dibin qurbanî.

Şeva 13 vê mehê firokeyên şer yê Tirkîyê li baregehên PKKê yê li Şingal û Mexmûrê dabûn, di encamê de 4 jin hatibûn kuştin û çend kes jî birîndar bibûn. Wezareta Derve ya Iraqê bi tundî ew êrişên Tirkîyê şermezar kiribû. **BasNews**

Fermandeyekî HSDê: Du rojên din bajarokê Hecînê dê bi temamî were kontrolkirin

Fermandeyekî Hêzên Sûriya Demokratîk (HSD) dibêje, di nav du rojan de dê bajarokê Hecîn yê Dêrazorê bi temamî ji destê DAIŞê were derxistin.



Ev du roj in şervanên HSDê derbasî nav bajarokê Hecînê li parêzgeha Dêrazorê ya Sûriyê bûne lê hîn bajar bi temamî nehatiye kontrolkirin, li hinek cihan şer didome. Firokeyên şer yê hêzên hevpeyman jî bi tundî li DAIŞê didin.

Fermandeyekî HSDê bi navê Zinar Awaz, ku di heman demê de fermandeyê operasyona Hecînê ye jî, ji çavkaniyekî nêzîkî YPGê re gotiye, di warê serbazî de bajar ketiye lê hîn bi temamî nehatiye paqijkirin. Ji ber ku çekdarên DAIŞê li hinek deveran xwe veşartine û li gelek cihan jî mîn û bombe danîne.

Zinar Awaz daye zanîn, di nav du rojan de bajarokê Hecînê dê bi temamî were kontrolkirin, piştî wê jî dê nahiyên Şeifa û Sûse bîn rizgarkirin.

Wî fermandeyê HSD ragihandiye, yek ji sebebên ku ew nikarin bi lez pêşde biçin, hebûna sivilan e. Ji ber ku çekdarên DAIŞê sivilan mîna mertal bikar tînin ew jî dibe sebeb ku şervan nekarin bi lez pêşde biçin. Ji aliyekî din, HSDê ragihandiye, di heyama 24 saetên borî de 121 çekdarên DAIŞê li Hecînê hatine kuştin. **BasNews**

Berpîrsê binkeya Laleşê: Vekirina rêya Şingalê berhemê çûna Serok Barzanî ya Bexdayê ye!

Berpîrsê binkeya Laleşê Rewşenbîrî û Civakiya Sinûnê ya ser bi qeza Şingalê diyar kir: "Vebûna rêya Şingalê û Sihêla berhema çûna Serok Barzanî ya Bexdayê ye. herwaha ji naha û pê de jî her tiştêkî bo Şingalê bê kirin dê berhemê çûna Serok Barzanî ya Bexdayê be."

Berpîrsê binkeya Laleşê ya Rewşenbîrî û Civakî yê Sinûnê Silêman Fano ji BasNewsê re ragehand: "Naha berhemên çûna Serok Barzanî ya Bexdayê dikeve warê bicîhanî û rêya Şingalê û Sihêla hate vekirin û plan bo ava kirina Şingalê û wegera koçberên Şingalê jî heye. Ev hemû berhemên çûna serok Barzanî ya Bexdayê ye. Ji naha û pê ve jî her tiştêkî bo Şingalê bê kirin, dê berhemê çûna Serok Barzanî ya Bexdayê be û ew



danûstan li gel aliyên siyasî yê Bexdayê hatine kirin."

Herwaha got: "Çareser kirina pîrs-girêkên deverên Kurdistanê yê der-

vey herêma Kurdistanê jî, berhemên serdana Serok Barzanî ya Bexdayê ye. Naha pêşerojekî geş li pêş gelê me ye." **BasNews**

Opozîsyona Sûriyê dê bi 15 hezar çekdar êrişî Rojavayê Kurdistanê bike



Opozîsyona Sûriyê ragihand, di operasyona Tirkîyê ya li dijî Rojavayê Kurdistanê de ewê bi 15 hezar çekdar beşdar bibin.

Fermandeyekî çekdarên opozîsyona Sûriyê bi navê Yûsif Hemûd ji ajansa Reutersê re gotiye, ewê bi 15 hezar çekdar tevli operasyona ku

Tirkîyê dixwaze li dijî hêzên kurdî û Rojavayê Kurdistanê bike, bibin.

Yûsif Hemûd daye zanîn, operasyon dê ji eniyên de dest pê bike; eniya Minbicê, eniya Girê Spî û eniya Kobanî. Wî fermandeyê opozîsyona Sûriyê daye zanîn, hinek ji wan dê ji nav Tirkîyê re êriş bikin û hinek jî dê ji nav Sûriyê re êriş bikin û gotiye, dibe ku hêla operasyonê ya ji nav Tirkîyê re çend rojan zûtir dest pê bike.

Opozîsyona Sûriyê di demekî de vê yekê radigihîne ku Amerîka bi tundî hişyarî daye wan û ragihandiye, eger ew tevli şer bibin tê wê wateyê ku êrişî hêzên Amerîkî dikin.

Serokê Tirkîyê Recep Tayyip Erdogan çend roj berê gotibû, dê di nav çend rojan de êrişî rojhilatê çemê Firatê bikin. **BasNews**

YE û Amerîkayê Tirkîyê hişyar kirin!

Li gor zanyariyên çapemeniya Tirkîyê berpîrsên leşkerî yê Amerîkayê ragehandine ku hêzên HSDê û YPG di nav hêzên hevpeyman de ne û her êrişekî ji aliyê Tirkîyê ve li ser wan bê kirin, ew êrişê tê wateya ku êrişê li ser Amerîkayê jî.

Berî çend rojan serokkomarê Tirkîyê Recep Tayyip Erdogan ragehandibû ku dê dinava çend rojan de êriş û operasyona rojhilatê Firatê bidin destpê kirin û daxwaz ji Amerîka kiribû ku dest ji alîkarî dayîn û peyvendiye li gel YPGê û HSDê berde. Herwaha Yekitiya Ewropayê (YE) jî daxwaz ji Tirkîyê kir xwe ji yek alî çalakiyê leşkerî ya li ser Sûriyê dûr bigre.

Berpîrsa siyaseta derve ya YEyê Federica Mogherini bi daxuyaniyekî ragehand û daxwaz ji Tirkîyê kir, rewşa



leşkerî ya Sûriyê aloz neke û xwe ji çalakiyên leşkerî yê dinava axa wî welatî dûr bixe. Mogherini ragehand: "Armanca hemû aliyên şerê teror û jinavbirina DAIŞê û wegerandina

seqamgiriye ye bo Sûriyê. Bi vê têgehê ve em pêşbînî dikin desthilatdarên Tirkîyê jî xwe ji her pêngavekî ku bibe sedemê dûrketina wan armancan dûr bigrin." **BasNews**

Amerîka derbarê kurdan de hişyariyek tund da Tirkîyê û opozîsyona Sûriyê!



Amerîkayê ji ber êrişên artêşa Tirkîyê û grubên opozîsyona Sûriyê bi tundî hişyar kir. Li gor raporta rojnameya Şerqewsetê, berpîrsên siyasî û leşkerî yê Amerîkayê ji grubên artêşa azad û îtilafa niştimanî ya opozîsyona Sûriyê re ragehandiye ku, nêzîkbûna li Minbicê û rojhilatê çemê Firatê li Sûriyê xeta sor e bo artêşa Amerîkayê.

Ew hişyariya berpîrsên Amerîkayê piştî gefên Tirkîyê yê dagirkirina Minbicê û rojhilatê çemê Firatê bi hemahengiya artêşa azad a Sûriyê pêkhatin. Di raportê de amaje bi wê yekê jî hatiye kirin ku hêzên Amerîkayê û Hêzên Sûriyeya Demokratîk (HSD) li gel yek kar dikin û her êrişekî ser HSDê "Rasterast êrişê li ser Amerîkayê ye." **BasNews**

Polîtburoya PDKê bo gotûbêj kirina çend pirsekan dicive!



Îro 16.12.2018ê civîna polîtburoya PDKê bi serpereştiya Serok Barzanî ve dê birêve biçê û di civînê de çend pirsên giring dê bîn guftûgo kirin. Li

gor zanyariyên BasNewsê di civînê de hûrgiliyên pêkanîna hikûmetê û civîna boî ya navbera PDKê û aliyan wek YNK û Gorran de pêkhatî dê bîn gotûbêj kirin. Herwaha amaje bi rewş û peyvendiyan di navbera Hewlêrê û Bexdayê de jî dê bê kirin.

Şêwirmendê polîtburoya PDKê Arif Ruştî vê derbarê de ji BasNewsê re ragehand, civîn ji bo çend armancan dê pêkbê û êdî li jine dê dest bi kar bikin û serdana partiyên bikin.

Herwaha got: "Polîtburowa dê serdana hemû aliyan bike bo asayî kirina peyvendiyan. Herwaha li jineya taybet bo pêkanîna hikûmetê jî dê serdana wan aliyan bike ku amadene beşdarî di hikûmetê de bikin." **BasNews**

Berpirsekî Gorran: Mesrûr Barzanî xwedan pêgeheke bihêz e, dikare reforman bike

Endamêkî civata niştimanî ya Gorranê dibêje, kandîdê PDKê yê serokatiya hikûmetê Mesrûr Barzanî xwedan pêgeheke bihêz e û ti kes nikare di mijara reforman de li pêşiya wî bibe asteng.



Endamê civata niştimanî ya Gorran, Çalak Muhendis ji BasNewsê re got, ti arîşe û nakokiyek me ya kîndarî û şexsî bi ti partî yan kesekî re nîne. Eger berê nakokiyek me bi PDK yan YNK re jî hebûye, tenê ji ber xatîrê hizra cuda bûye.

Çalak Muhendis her wiha got, eger Gorranê biryar da tevî hikûmetê bibe wê çaxê lazîm e ev welat bibe xwedan Qanûna Esasî û sîstema xwe da ku welatê me jî mîna welatên din geş bibe û pêş bikeve. Wî endamê civata niştimanî ya Gorran anî zîman ku lazîm e hikûmeta nû di xema xizmeta welatiyan û çareserkirina arîşeya mûçeyê karmendan de be û got, nêrîna min li ser hikûmeta nû pozîtîf e. Mesrûr Barzanî jî xwedan pêgeheke bihêz e, eger bixwaze dikare reforman û kes jî nikare li pêşiya wî bibe asteng.

Çalak Muhendis da xuyakirin ku YNKê devera Silêmaniyê ceza kiriye û got, di hilbijartinan de xelkê Silêmaniyê deng nedan YNKê ji ber wê jî YNKê ew ceza kirin. Lewma ez daxwaz dikim hikûmeta nû bê ferq û cudahî, xizmeta hemû bajarên Kurdistanê bike. **BasNews**

YNKê hewldanên wergrirtina wezareteke hikûmeta Iraqê de şikest bidestani!

YNKê hewldanên bidest xistina wezareteke hikûmeta Adil Ebdulmehdî şikest bidestani û ji ber wê jî aliyan din tometbar dike. Li hember vê yekê PDK rîjd e li ser mafên gelê Kurdistanê. YNK ku xwedî 18 kursiyên parlamentoya Iraqê ye û payeya serokkomariya Iraqê jî bidestaniye, çavê wê lê ye wezareteke hikûmeta naha jî jê re bê dayîn. Lê heta naha serokwezîrê Iraqê Adil Ebdulmehdî ti kesek li ser YNKê nekiriye namzed.

Endamê encûmena nûnerên Iraqê yê fraksiyona YNKê Dr. Mîran Mihemed ji çapemeniya YNKê re ragehand, pêwîstbû 4 wezaret ji kurdan re hatiba dayîn, lê "Ji ber neyebûna aliyan" sê wezaret dê kurdan re bê dayîn. Herwaha şikesta partiya xwe ya bidestxistina wezareteke hikûmeta Iraqê teqez kir û ragehand, "Dixwazin YNKê bêbeş bikin ji hikûmeta pêşerojê ya Iraqê." **BasNews**

Amerîka: DAIŞ di rojên xwe yên dawiyê de ye

Berdevkê Hevpeymaniya Navnetewiya dijî DAIŞê ragehand ku, rêxistina DAIŞê di rojên xwe yên dawiyê de dijî.



Îro Şemiyê di kongreyeke rojnamevanî de Berdevkê Hevpeymaniya Navnetewiya dijî DAIŞê Colonel Sean Ryan ragehand ku, şerê li dijî DAIŞê li navçeya dawî ya Sûriyê berdehame û di rojên xwe yên dawiyê de dijî. Herwiha Berdevkê Hevpeymaniya Navnetewiya dijî DAIŞê Colonel Sean Ryan da zanîn ku, DAIŞ heta niha cihê metirsiyê ye û çekdarên xwe komdike û dikare bombeyan biçîne daku, pêşveçûna HSD steng bike.

Berdevkê Hevpeymaniya Navnetewiya tekez kir ku, rêxistina DAIŞê rojên xwe yên dawiyê dijî û dê bi dawî were. **BasNews**

PDK-S û KKP: Dem hatiye Pêşmergeyên Roj vegerin Rojavayê Kurdistanê

Endamê Politburoya Partiya Demokrat a Kurdistanê – Sûriyê (PDK-S) Ebdulkerîm Mihemed di çarçova beşdariya di bernameya "Rojev" a K24ê de ragihand, Rojavayê Kurdistanê nûmeyek ji pêkvejiyana hemû pêkhatiyên netewî û olî ye û nimûne bi dirêjahiya salan ji aliya wan pêkhatayan bixwe hatiye danîn.

Herwiha got, bihaneyên Tirkîyê ên derbarê Rojavayê Kurdistanê de ne rast in, Tirkîyê ne tenê êrîşî partiyekê dike, belkû gelê li Rojavayê Kurdistanê ji Kurd, Erebb û Xiristiyanan armanc digire. Heger Tirkîyê daxwaza nehîştina metirsiyên xwe dike, dikare bi riya diyaloga bi Amerîka, Hevpeymaniya Navdewletî û welatên rojava re vê pirsê çareser bike.

Ebdulkerîm Mihemed amaje bi hevdîtinên ENKSê bi Nûnerê Taybet ê Amerîka bo Sûriyê James Caffrey û hevdîtinên ligel nûnerên welatên din kir û da zanîn, di civînan de ji bilî rewşa rojhilatê Firatê, rewşa Efrînê ya guhartina demografiyê, koçberbûna xelkê û bînpêkirinên li wî bajarî dibin, tîn behskirin û got: "Em banga xwe digihînin Netewên Yekgirtî û welatên bihêz ku van gefên li ser miletê Kurd rawestînin."

Li ser pirsê yekrêziya Kurdî, Ebdulkerîm Mihemed got: "Gefên Tirkîyê li ser Rojavayê Kurdistanê cidî

ne. Dem hatiye ku li pêş gefên Tirkîyê em yekrêziya xwe biparêzin û di vê çarçovê de Pêşmergeyên Rojava ji aliya Hevpeymaniya Navdewletî ve hatine perwerde dike û divê hêzên me yên leşkerî bikin yek û berevaniyê di



ber xaka xwe de bikin."

Ji aliya xwe ve, Serokê Giştî yê Partiya Komûnîst a Kurdistanê (KKP) Sinan Çiftiyek li ser heman mijarê got: "Partiya desthilat a Tirkîyê AK Partî û partiyên opozîsyonê çavên wan hemûyan li ser pirsê Kurdî sor bûne û planekê dihînin, ji ber ku eger heye Hevpeymaniya Navdewletî ya bi serokatiya Amerîka herêmeke dijefirîne li rojhilatê Firafê ragihînin û nêzikî 60 hezar şervanên HSDê perw-

erde bikin, partiyên Tirkîyê vê yekê metirsi li ser Tirkîyê dibînin." Herwiha got: "Hilbijartinên herêmi nêzik dibin û AK Partî dibîne ku dê encamên hilbijartinê ne li gor dilê wê be, loma dixwaze wek pêleke nijadperestiyê



berî hilbijartinan bide pêşiya xwe û serkeftineke biçûk jê re pêwîst e." Li ser yekrêziya Kurdî jî got: "Li Başûr, Bakur, Rojhilat û Rojavayê Kurdistanê, heger desthilat neyê parvekirin û artêş nebe yek, yekrêziya netewî pêk nayê. Tirkîyê naxwaze statûyê Kurdî li Rojavayê Kurdistanê bê çekirin. Em Partiya Komûnîst a Kurdistanê dibînin ku divê Pêşmergeyên Roj vegerin ser xaka xwe, wê demê yekez yekîtiya Kurdê dê çê bibe." **kurdistan24.net**

Bi alîkariya YEyê ve li Duhokê projeyek tenduristiyê hat vekirin!

Îro li Duhokê bi amadebûna konsola giştî yê Îtalyayê û nûnerê Yekîtiya

meniyê de ragehand: "Em îro bi armanca projeyek hevbeş li gel herê-



Ewropayê (YE) li herêma Kurdistanê ve, vekirina beşek din a nexwaşxaneyê Hêvî pêkhat.

Îro 16.12.2018ê konsola giştî yê Îtalyayê û nûnerê YEyê li herêma Kurdistanê ku di vekirina beşek din a navendê tenduristiyê li Duhokê de amade bûn, konsola giştî ya Îtalyayê Serena Moronî di civîneke çape-

ma Kurdistanê pêkbînin li vê derê ne û armanca wan projeyan jî ew e xizmet bigehe herêma Kurdistanê û koçberan." Nûnera YEyê ya herêma Kurdistanê Klares Mata jî ragehand: "Salek berî naha me bo danîna kevîrê bîngehînê vê nexwaşxaneyê li Duhokê, herwaha bo çekirin û danîna bîngehê avahiyek nû bo hemû amelyatekê û

naha jî em beşek din ê vê nexwaşxaneyê vedikin ku taybet e bo amelyatên lezgin û ez keyfxweşim û serbilindim ku hewldanên me geheştin encamekê. Ew hemû hemahengiya bihêz a di navbera hikûmeta herêm û Îtalya û YE heye giring e."

Herwaha got: "Em dizanin ev pêngavekî biçûke bo çareseriya pirs-girêkên tenduristiyê yên li parêzgeha Duhokê. Lê pêngaveke bihêze bo dabîn kirina çavkaniyên tenduristiyê ji bo hemwelatiyên Duhokê. Û li gor me eger ev hemahengiya bihêz di navbera me de nebe, ev encamên xweşik ên naha em dibînin pêknayên."

Rêveberê giştî yê tenduristiya Duhokê Nizar Îsmet jî di gotara xwe de spasiya hewl û çalakiyên welatên Îtalya û nûneriya YEyê li herêma Kurdistanê kir ku di sektora tenduristiyê de li parêzgeha Duhokê xizmetek pêkanîne û ragehand, bi vê pêngavê ve beşek ji pirs-girêkên tenduristiyê çareser dibin. **BasNews**

Nivîsar Siyamend Îbrahîm koça dawî kir

Rojnamevan û nivîsarê Kurd yê Binxetê Siyamend Îbrahîm li Almanyayê koça dawî kir. Siyamend Îbrahîm 65 salî bû û li gundê bajarokê Amûdê hati-bû dinyayê.



Siyamend Îbrahîm di sala 1993an de bi hevalên xwe re kovareka Kurdî ya bi navê "Aso" derdixist û rêvebirê weşana kovarê bû. Pirtûkeka wî ya bi navê Qamişlo heye û gelek gotaran nivîsandiye. Siyamend Îbrahîm ev demeke ku li Almanyayê tedawiyê didît.

PeyamaKurd

Ji Erdogan daxuyaniya Demirtaş: Dibêjin bila derkeve, lê...

Serokomarê Tirkîyê Recep Tayyip Erdogan îro 15ê Kanûnê li bajarê Denizli li ser rewşa hevserokê berê yê HDPê Selahattîn Demirtaş axivî.



Erdogan di axaftina xwe ya ku rexneyên tund li opozîsyonê kir de, xwedîderketina li Demirtaş jî red kir û got, "Dibêjin pêwîst e derkeve. Berdêla edaletê çî be, ew ê bide."

Erdogan bêyî ku navê Demirtaş bîne ziman li ser rewşa wî diyar kir, "Li ku derê aciziyê hebe em dê li wir bin. Derketina li parlamentoyê aqil didin me. Yek ji wan (Demirtaş) di hûndir de ye. Dibêjin, pêwîst e derkeve. Berdêla edaletê çî be, ew dê bide."

PeyamaKurd

Aynur Dogan bû berendamê 'Xelata Baştirîn Stêrka Îlhambexş a 2018an'

Zanîngeha DeuPauw a Amerîkayê di nava berendamên 'Xelata Stêrka Îlhambexş a Sala 2018an' de hunermenda navdar a Kurd Aynur Dogan jî nîşan da.



Zanîngeha DeuPauw ya li eyaletê Indiana ya Amerîkayê jî bo 'Xelata Stêrka Îlhambexş a Sala 2018an' 11 berendam diyar kirin ku yek ji wan jî hunermenda Kurd a bi navê deng Aynur Dogan e.

Kesên ku bixwazin beşdarî dengdanê bibin, dikarin heta 31ê Kanûnê (31.12.2018) li ser vê lînkê <http://21cm.org/magazine/special-features/2018/12/06/2018-pop-finalists/> dengê xwe bikar bînin.

Dê berendamên di encama dengdanê de hejrayê xelatê bînin, serê sala nû ango Çileyay 2019an werin eşkerekirin.

PeyamaKurd

Serok Barzanî: Piştî 2003yan baştirîn derfet derketiye holê

Serok Mesûd Barzanî û Serokê Parlamentoya Iraqê Mihemed Helbûsî û şanda digel wî li Selaheddîn civiyan. Serok Barzanî di hevdîtîna de got, piştî proseya 2003yan niha bi hikûmeta nû ya Iraqê baştirîn derfet ji bo çareserkirina kêşeyan derketiye holê.

Di civînê de hat diyarkirin ku derengketina temamkirina wezîrên kabîneya nû ya Iraqê pirsgirêkan kûrtir dike û Iraqê rûbirûyî egerên nediyar dike. Di malpera fermî ya Serok Barzanî de hat ragihandin ku di civîna îro 15ê Kanûnê de, her du aliyên tekezî li ser pabendbûna prensîbên hevsergiyê dezgehên hukimranî û kerta emnî û serbazî kirin.

Di hevdîtîna ku Sekreterê Giştî yê Partiya Demokratîk Kurdistanê (PDK) Fazîl Mîranî û Endamê Mekteba Siyasî ya PDKê Mehmûd Mihemed amade bûn de, pêşketinên dawî yê li nav proseya siyasî ya Iraqê û hengavên temamkirina hikûmeta nû ya Iraqê, gef û kêşeyên li ber proseya siyasî ya



Iraqê hatin nirxandin.

Serok Barzanî di civînê de palpiştiya xwe ya tevahî ji bo hewlên Serokê Parlamentoya Iraqê ji bo çareserkirina kêşeyan û leztirkirina proseya siyasî ya Iraqê ragihand û got, "Piştî proseya sala 2003yan proseya siyasî ya niha baştirîn derfet e ji bo çareserkirina

kêşeyan û binyatnana baweriya li navbera aliyên."

Herwiha babetên wekî rnewşa emnî û îdarî ya parêzgeha Nînowa, jiyana û guzeraniya koçberan û avadankirina navçeyên ziyanlêketiyên wê parêzgehê jî di civînê de hatin axaftin.

PeyamaKurd

Çînê berê xwe da petrola Kurdistanê

Hat ragihandin ku welatê Çînê dest bi xebatên teknîkî bo hilberandina petrolê li Kurdistanê kiriye û hewil dide kompaniya petrolê Gulf Keystone bikire.

Li gor nûçeyayê medya Amerîkî kompaniyên petrolê yê girêdayî dewleta Çînê dixwazin kompaniya Gulf Keystone ku li Kurdistanê xebatê dike bistînin û ji bo vê yekê jî pisporên xwe şandina kelgeha petrolê ya Şeyhan ku li Duhokê ye.

Kelgeha Şeyhan a petrolê rojane 40 hezar bermîla berhemanîna petrolê pêk tîne û kompaniya Gulf Keystone ya navend London, hewil dide ku sala bê rojane 55 hezar bermîlan û salên dahatû jî rojane 110 hezar bermîlan derxe.

Kompaniyên welatê Çînê CNPC û



PetroChina xebatên xwe yê bo bi destxistina wê herêma petrolê berdevam dikin. Hêjayî gotinê ye, kompaniyên Çînê Sinopec, CNPC û herwiha Exxon Mobil û Chevron a Amerîkî jî

beriya niha diyar kiribûn ku ew dixwazin Gulf Keystone bikirin. Gulf Keystone, îsal meha Îlonê 21,2 milyon dolar dahata petrolê radestî Herêma Kurdistanê kiriye.

PeyamaKurd

Li Hecînê 121`çeteyan hatin kuştin



Roja Yekşemê 16-12-2018`an Hêzên Sûryeya Demokratîk li ser kuştina 121`çeteyan di şerê li bajaroka Hecînê de ragihand.

Navenda Raghandina HSD di heyama belavokê de ragihand ku li nav bajaroka Hecînê 121`çeteyan hatin kuştin û Şervanên de digerin, çeteyan bi çekên giran êrîş pêk dihanîn lê Şervan li hember wan disekinîn û hejmareke mezîn jê kuştin û hinek jî birîndar xistin. Di encamê de çeteyan çek deynan û reviyên lê balafirên Hevpeymaniyê çend êrîş birin ser wargehên çeteyan û rûxandin.

Di belavokê de aşkîre bû ku çeteyan careke din bi dijwarî êrîş ser xalên Şervan kirin lê di encamê de Şervan bersiva wan de û nêzîka 3126`sivîl ku DAÎŞê wek mertala bi kar dihanîn rizgarkirin. Hêjayî gotinê ye ku amara dawî yê şerê kuştina 121`çeteyan û gelek birîndar bûn û 44`warê û komên çeteyan hate rûxandin û 50` êrîş ezmanî û rûxandina gelek çek bû.

PUKmedia

Şanda HAK-PAR'ê seredana PDK-Iranê kir

Şanda, Partiya Maf û Azadîyan 04.012.2018 roja sêşemê li Koya girêdayî Hewlêra paytextê Kurdistanê seredana PDK-Iranê kir. Di baregeha PDK-Iranê de hevdîtînek di-şoz û germ pêkhat. Sekokê HAK-PAR'ê Refîk Karakoç di derheq rewşa Tirkîyê û Kürdistan'a Bakûr a siyasî, aborî û rûdanê dawîyêde agahî da şanda Hizbi Demokrat. Sekreterê Hizbi Demokrat Mustafa Hicrî jî piştî ambargoya Emrîka rewşa Îran û taybet rewşa Kurdistanê nirxand, û waha got; Komara Îslami nikare di demeke dirêjda li ser pîyan bimîne. Ji bo êrişê Îranê hovane carekê din serxwêşî dan hevalên PDK-I.

dengekurdistan.nu



Parlamentar: Dengdanê di ser 4`wezaretan were kirin

Parlamentarê Yekîtiya Niştîmanî ya Kurdistanê derbarê civîna Encûmana Nûneran a roja Sêşemê de dengdanê li ser hemî namzetên wezaretên vala di Hikûmetê de dîr xist. Her weha parlamentar Hesen Alî di dexuyaniyê de taybet de ji PUKmedia`yê re ragihand ku Encûmana Nûneran

dê roja Sêşema Deweto civîna xwe li darxê lê got divê ku dengdan li ser hemî namzetan neyê kirin tenê li ser 4`wezîran be, û dengdan li wezaretên Wekhevîyê û Berevaniyê û Navxweyî û Perwerdeya Bilindê sala nûnê de were kirin.

PUKmedia

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Aa



av

Ev çîye? Ev **ave**.
Bu nêdir? Bu sudur.
Что это? Это вода.
What is it? It is water.



diran

Ev çîye? Ev **dirane**.
Bu nêdir? Bu dişdir.
Что это? Это зуб.
What is it? It is a tooth.



agir

Ev çîye? Ev **agire**.
Bu nêdir? Bu oddur.
Что это? Это огонь..
What is it? It is fire.



mar

Ev çîye? Ev **mare**.
Bu nêdir? Bu ilandır.
Что это? Это змея..
What is it? It is a snake.

Bb



bizin

Ev çîye? Ev **bizine**.
Bu nêdir? Bu keçidir.
Что это? Это коза.
What is it? It is goat.



balon

Ev çîye? Ev **balone**.
Bu nêdir? Bu şardır.
Что это? Это шар.
What is it? It is a balon.



bacan

Ev çîye? Ev **bacane**.
Bu nêdir? Bu pomidordur.
Что это? Это помидор.
What is it? It is a tomato.



otomobil

Ev çîye? Ev **otomobile**.
Bu nêdir? Bu maşındır.
Что это? Это машина.
What is it? It is a car.

Cc



taç

Ev çîye? Ev **taçe**.
Bu nêdir? Bu tacdır.
Что это? Это корона.
What is it? It is a crown.



canî

Ev çîye? Ev **canîe**.
Bu nêdir? Bu daydır.
Что это? Это жеребенок.
What is it? It is a horse.



cûcîk

Ev çîye# Ev **cûcîke**.
Bu nêdir? Bu cücədir.
Что это? Это цыплёнок.
What is it? It is a chicken.



finçan

Ev çîye# Ev **finçane**.
Bu nêdir? Bu finçandır.
Что это? Это чашка.
What is it? It is a cup.

Çç



çav

Ev çîye? Ev **çave**.
Bu nêdir? Bu gözdür.
Что это? Это глаз.
What is it? It is an eye.



çêlek

Ev çîye? Ev **çêleke**.
Bu nêdir? Bu inəkdir.
Что это? Это корова.
What is it? It is cow.



çaynîk

Ev çîye? Ev **çaynîke**.
Bu nêdir? Bu çaynıkdır.
Что это? Это чайник.
What is it? It is a teapot.



çakûç

Ev çîye? Ev **çakûçe**.
Bu nêdir? Bu çəkicdir.
Что это? Это молоток.
What is it? It is hammer.

Dd



defter

Ev çîye? Ev **deftere**.
Bu nêdir? Bu dəftərdır.
Что это? Это тетрадь.
What is it? It is a copybook.



dar

Ev çîye? Ev **dare**.
Bu nêdir? Bu ağacdır.
Что это? Это дерево.
What is it? It is a tree.



dest


Ev çîye? Ev **deste**.
Bu nêdir? Bu əldır.
Что это? Это ладонь.
What is it? It is a hand.



dil

Ev çîye? Ev **dile**.
Bu nêdir? Bu ürəkdır.
Что это? Это сердце.
What is it? It is a heart.

Ee



belg

Ev çîye? Ev **belge**.
Bu nêdir? Bu yarpaqdır.
Что это? Это лист.
What is it? It is a leaf.



elok

Ev çîye? Ev **eloke**.
Bu nêdir? Bu hinduşqadır.
Что это? Это индюк.
What is it? It is a turkey.



ker

Ev çîye? Ev **kere**.
Bu nêdir? Bu ulaqdır.
Что это? Это осёл.
What is it? It is a donkey.



zebeş

Ev çîye? Ev **zebeşe**.
Bu nêdir? Bu qarğızdır.
Что это? Это арбуз..
What is it? It is a water melon.

Êê



êleg


Ev çîye? Ev **êlege**.
Bu nêdir? Bu jiletđır.
Что это? Это жилет.
What is it? It is a jumper.



hêk

Ev çîye? Ev **hêke**.
Bu nêdir? Bu yumurtadır.
Что это? Это яйцо.
What is it? It is an egg.

Ff




fîl

Ev çîye? Ev **file**.
Bu nêdir? Bu fildir.
Что это? Это слон.
What is it? It is an elephant.



fîrok

Ev çîye? Ev **firoke**.
Bu nêdir? Bu təyyarəđır.
Что это? Это самолёт.
What is it? It is a plane.



gizêr

Ev çîye? Ev **gizêre**.
Bu nêdir? Bu kökdür.
Что это? Это морковь.
What is it? It is a carrot.



gêzî

Ev çîye? Ev **gêziye**.
Bu nêdir? Bu süpürgəđır.
Что это? Это веник.
What is it? It is a broom.



pê

Ev çîye? Ev **pêye**.
Bu nêdir? Bu ayaqdır.
Что это? Это пятка.
What is it? It is a heel.




kêr

Ev çîye? Ev **kêre**.
Bu nêdir? Bu bıçaqdır.
Что это? Это нож.
What is it? It is a knife.



fînd

Ev çîye? Ev **fînde**.
Bu nêdir? Bu şamdır.
Что это? Это свеча.
What is it? It is a candle.



zerafe

Ev çîye? Ev **zerafeye**.
Bu nêdir? Bu zürafəđır.
Что это? Это жираф.
What is it? It is a giraffe.



gore

Ev çîye? Ev **goreye**.
Bu nêdir? Bu corabdır.
Что это? Это носки.
What is it? It is a stocking.




guh

Ev çîye? Ev **guhe**.
Bu nêdir? Bu qulaqdır.
Что это? Это ухо..
What is it? It is an ear.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Hh




hirmê

Ev çîye? Ev hirmêye.
Bu nêdir? Bu armuddur.
Что это? Это груша.
What is it? It is a pear.



hirç

Ev çîye? Ev hirçe.
Bu nêdir? Bu ayıdır.
Что это? Это медведь.
What is it? It is a bear.



hesp

Ev çîye? Ev hespe.
Bu nêdir? Bu atdır.
Что это? Это лошадь.
What is it? It is a horse.



hêştir

Ev çîye? Ev hêştire.
Bu nêdir? Bu dævêdir.
Что это? Это верблюд.
What is it? It is a camel.

li



dil

Ev çîye? Ev dile.
Bu nêdir? Bu ürêkdir.
Что это? Это сердце.
What is it? It is a heart.




lepik

Ev çîye? Ev lepîke.
Bu nêdir? Bu êlcêkdir.
Что это? Это перчатки.
What is it? It is gloves.



ling


Ev çîye? Ev lînge.
Bu nêdir? Bu qıçdır.
Что это? Это нога.
What is it? It is a leg.



miş

Ev çîye? Ev mişke.
Bu nêdir? Bu siçandır.
Что это? Это мышь.
What is it? It is a mouse.

îî



dîk

Ev çîye? Ev dîke.
Bu nêdir? Bu xoruzdur.
Что это? Это петух.
What is it? It is a cock.



îsot

Ev çîye? Ev îsote.
Bu nêdir? Bu bibardır.
Что это? Это перец.
What is it? It is a pepper.



gustîl

Ev çîye? Ev gustîle.
Bu nêdir? Bu üzükdür.
Что это? Это кольцо.
What is it? It is a ring.



keştî

Ev çîye? Ev keştîye.
Bu nêdir? Bu gêmîdir.
Что это? Это пароход.
What is it? It is a ship.

Jj

jûjî



Ev çîye? Evjûjîye.
Bu nêdir? Bu kirpidir.
Что это? Это ёжик.
What is it? It is a hedgehog.



roj

Ev çîye? Ev roje.
Bu nêdir? Bu günêşdir.
Что это? Это солнце.
What is it? It is the sun.



rojname


Ev çîye? Ev rojnameye.
Bu nêdir? Bu qezetdir.
Что это? Это газета.
What is it? It is a newspaper.



kevjal


Ev çîye? Ev keviale.
Bu nêdir? Bu xêrçêngdir.
Что это? Это краб.
What is it? It is a crayfish.

Kk



birek

Ev çîye? Ev bireke.
Bu nêdir? Bu mişardır.
Что это? Это пила.
What is it? It is a saw.



kûsî

Ev çîye? Ev kûsîye.
Bu nêdir? Bu bağadır.
Что это? Это черепаха.
What is it? It is a tortoise.



lêv

Ev çîye? Ev lêve.
Bu nêdir? Bu dodaqdir.
Что это? Это губы.
What is it? It is a lip.



lîmon

Ev çîye? Ev lîmone.
Bu nêdir? Bu limondur.
Что это? Это лимон.
What is it? It is a lemon.




kund

Ev çîye? Ev kunde.
Bu nêdir? Bu bayquşdur.
Что это? Это сова.
What is it? It is an owl.



kevçî

Ev çîye? Ev kevçîye.
Bu nêdir? Bu qaşiqdır.
Что это? Это ложка.
What is it? It is a spoon.



xezal

Ev çîye? Ev xezale.
Bu nêdir? Bu seyrandır.
Что это? Это джейран.
What is it? It is a deer.



kûlî.


Ev çîye? Ev kûlîye.
Bu nêdir? Bu çuyirtkêdir.
Что это? Это саранча.
What is it? It is a grasshopper.

Mm



mûz

Ev çîye? Ev mûze.
Bu nêdir? Bu banandır.
Что это? Это банан.
What is it? It is a banana.



masî

Ev çîye? Ev masîye.
Bu nêdir? Bu balıqdır.
Что это? Это рыба.
What is it? It is fish.



gamêş

Ev çîye? Ev gamêşe.
Bu nêdir? Bu samışdır.
Что это? Это буйвол.
What is it? It is a buffalo.



meymûn

Ev çîye? Ev meymûne.
Bu nêdir? Bu meymundur.
Что это? Это обезьяна.
What is it? It is a monkey.

Nn



nan

Ev çîye? Ev nane.
Bu nêdir? Bu çörêkdir.
Что это? Это хлеб.
What is it? It is bread.



trên

Ev çîye? Ev trêne.
Bu nêdir? Bu qatardır.
Что это? Это поезд.
What is it? It is a train.



hûrbivîn


Ev çîye? Ev hûrbivîne.
Bu nêdir? Bu zêrrêbindir.
Что это? Это лупа.
What is it? It is a magnifying-glass.



reng

Ev çîye? Ev reнге.
Bu nêdir? Bu boyadır.
Что это? Это краска.
What is it? It is a colour.

Oo



ode

Ev çîye? Ev Odeye.
Bu nêdir? Bu otaqdır.
Что это? Это комната.
What is it? It is a room.



otobûs

Ev çîye? Ev Otobûse.
Bu nêdir? Bu avtobusdur.
Что это? Это автобус.
What is it? It is a bus.



sol

Ev çîye? Ev sOle.
Bu nêdir? Bu ayaqqabıdır.
Что это? Это обувь.
What is it? It is a shoe.




top

Ev çîye? Ev tOpe.
Bu nêdir? Bu topdur.
Что это? Это мяч.
What is it? It is a ball.

LÜĞƏTLİ ƏLİFBA-ALFABÊYA BI FERHENG

Pp



penîr

Ev çîye? Ev penîre.
Bu nêdir? Bu pendirdir.
Что это? Это сыр.
What is it? It is a cheese.




pîvaz

Ev çîye? Ev pîvaze.
Bu nêdir? Bu soğandır.
Что это? Это лук.
What is it? It is an onion.



perçemek

Ev çîye? Ev perçemeke.
Bu nêdir? Bu yarasadır.
Что это? Это летучая мышь.
What is it? It is a bat.




pênûs

Ev çîye? Ev pênûse.
Bu nêdir? Bu qələmdir.
Что это? Это карандаш.
What is it? It is a pencil.



beq

Ev çîye? Ev beqe.
Bu nêdir? Bu qurbağadır.
Что это? Это лягушка.
What is it? It is a frog.



meqes

Ev çîye? Ev meqese.
Bu nêdir? Bu qaçıdır.
Что это? Это ножницы.
What is it? It is a scissors.



Qq

Ev çîye? Ev qaze.
Bu nêdir? Bu qazdır.
Что это? Это гусь.
What is it? It is a goose.



portqal

Ev çîye? Ev portqale.
Bu nêdir? Bu portağaldır.
Что это? Это апельсин.
What is it? It is an orange.

Rr




şêr

Ev çîye? Ev şêre.
Bu nêdir? Bu şirdir.
Что это? Это лев.
What is it? It is a lion.



kêwrîşk

Ev çîye? Ev kêwrîške.
Bu nêdir? Bu dovşandır.
Что это? Это заяц.
What is it? It is a rabbit.



tîr

Ev çîye? Ev tîre.
Bu nêdir? Bu oxdur.
Что это? Это стрела.
What is it? It is an arrow.



rovî

Ev çîye? Ev rovîye.
Bu nêdir? Bu tülküdür.
Что это? Это лиса.
What is it? It is a fox.

Ss



sêv

Ev çîye? Ev sêve.
Bu nêdir? Bu almadır.
Что это? Это яблоко.
What is it? It is an apple.



stêrk

Ev çîye? Ev stêrke.
Bu nêdir? Bu ulduzdur.
Что это? Это звезды.
What is it? It is a star.



şûr

Ev çîye? Ev şûre.
Bu nêdir? Bu qılıncdır.
Что это? Это меч.
What is it? It is a sword.



şeh

Ev çîye? Ev şeye.
Bu nêdir? Bu daraqdır.
Что это? Это гребешок.
What is it? It is a comb.

Tt



tîr

Ev çîye? Ev tîriye.
Bu nêdir? Bu üzümdür.
Что это? Это виноград.
What is it? It is a grape.



tûtî

Ev çîye? Ev tûtîye.
Bu nêdir? Bu tutuquşudur.
Что это? Это попугай.
What is it? It is a parrot.



se

Ev çîye? Ev seye.
Bu nêdir? Bu itdir.
Что это? Это собака.
What is it? It is a dog.



sêvik

Ev çîye? Ev sêvike.
Bu nêdir? Bu kartofdur.
Что это? Это картофель.
What is it? It is a potato.



şîr

Ev çîye? Ev şîre.
Bu nêdir? Bu süddür.
Что это? Это молоко.
What is it? It is a milk.




şûşe

Ev çîye? Ev şûşeye.
Bu nêdir? Bu şüşədir.
Что это? Это стекло.
What is it? It is a glasses.



pirtûk

Ev çîye? Ev pirtûke.
Bu nêdir? Bu kitabdır.
Что это? Это книга.
What is it? It is a book.



tîmsah

Ev çîye? Ev tîmsahe.
Bu nêdir? Bu timsahdır.
Что это? Это крокодил.
What is it? It is a crocodile.

Uu



utî

Ev çîye? Ev utîye.
Bu nêdir? Bu ütüdür.
Что это? Это утюг.
What is it? It is an iron.



guh

Ev çîye? Ev guhe.
Bu nêdir? Bu qulaqdır.
Что это? Это ухо.
What is it? It is an ear.

Ûû



bilûr

Ev çîye? Ev bilûre.
Bu nêdir? Bu tütökdür.
Что это? Это свирель.
What is it? It is a pipe.



brûsk

Ev çîye? Ev brûske.
Bu nêdir? Bu ıldırımđır.
Что это? Это молния.
What is it? It is a lightning.

Vv



çav

Ev çîye? Ev çave.
Bu nêdir? Bu gözđür.
Что это? Это глаз.
What is it? It is an eye.




keVok

Ev çîye? Ev keVoke.
Bu nêdir? Bu göyörçindir.
Что это? Это голубь.
What is it? It is a pigeon.



gul

Ev çîye? Ev gule.
Bu nêdir? Bu güldür.
Что это? Это цветы.
What is it? It is a flower.



kurm

Ev çîye? Ev kurme.
Bu nêdir? Bu qurđđur.
Что это? Это червяк.
What is it? It is a worm.



çûk

Ev çîye? Ev çûke.
Bu nêdir? Bu quşđur.
Что это? Это птица.
What is it? It is a sparrow.



dupişk

Ev çîye? Ev dupişke.
Bu nêdir? Bu əqrəbđir.
Что это? Это скорпион.
What is it? It is a scorpion.



biVir

Ev çîye? Ev biVire.
Bu nêdir? Bu baltadır.
Что это? Это топор.
What is it? It is an axe.



berçavik

Ev çîye? Ev berçavike.
Bu nêdir? Bu eynəkdir.
Что это? Это очки.
What is it? It is glass.

LÜĞƏTLİ ƏLİFBƏ-ALFABÊYA BI FERHENG

Ww



werdek



wêne

Ev çîye? Ev werdeke.
Bu nêdir? Bu ökdêkdir.
Что это? Это утка
What is it? It is a duck.

Ev çîye? Ev wêneye.
Bu nêdir? Bu şekildir.
Что это? Это картина
What is it? It is a map.



ewr



kew

Ev çîye? Ev ewre.
Bu nêdir? Bu buluddur.
Что это? Это туча.
What is it? It is a cloud.

Ev çîye? Ev kewe.
Bu nêdir? Bu kèklikdir.
Что это? Это цесарка
What is it? It is a partridge.

Xx



xalxalok




xanî

Ev çîye? Ev xalxaloke.
Bu nêdir? Bu arabüzêndir.
Что это?
Это божья коровка.
What is it? It is a lady-bird.

Ev çîye? Ev xaniye.
Bu nêdir? Bu evdir.
Что это? Это дом.
What is it? It is a home.



xaç



berx

Ev çîye? Ev xaç e.
Bu nêdir? Bu xaçdır.
Что это? Это крест.
What is it? It is a cross.

Ev çîye? Ev berxe.
Bu nêdir? Bu quzudur.
Что это? Это баран.
What is it? It is a sheep.

Yy



xîyar



heyve

Ev çîye? Ev xîyare.
Bu nêdir? Bu xiyardır.
Что это? Это огурец.
What is it?
It is a cucumber.

Ev çîye? Ev heyve.
Bu nêdir? Bu aydır.
Что это? Это луна.
What is it? It is a moon.

1

yek



çiya

Ev çîye? Ev yeke.
Bu nêdir? Bu birdir.
Что это? Это единица.
What is it? It is a one.

Ev çîye? Ev çiyaye.
Bu nêdir? Bu dağdır.
Что это? Это горы.
What is it? It is a mountain.

Zz



ziman



zengil

Ev çîye? Ev zimane.
Bu nêdir? Bu dildir.
Что это? Это язык.
What is it? It is a tongue.

Ev çîye? Ev zengile.
Bu nêdir? Bu zengdir.
Что это? Это звонок.
What is it? It is a bell.



zerik



derzi

Ev çîye? Ev zerike.
Bu nêdir? Bu vedrêdir.
Что это? Это ведро.
What is it? It is a bucket.

Ev çîye? Ev derziye.
Bu nêdir? Bu iynêdir.
Что это? Это игла.
What is it? It is a needle.

В Турции арестованы еще 49 членов НДП

Турецкие власти арестовали еще 49 членов про-курдской "Народно-демократической партии" (НДП) в курдской провинции Диярбакыр на юго-востоке Турции.



Турецкая полиция совершила налет на штаб-квартиру НДП в Диярбакыре, арестовав 49 членов партии по обвинению в пропаганде идей "Рабочей партии Курдистана" (РПК), которую Анкара считает террористической организацией. Несколько дней ранее по аналогичным обвинениям были арестованы 55 членов НДП. Большинство из арестованных – женщины, в том числе одна 80-летняя.

Сопредседатель НДП Первин Булдан сообщила, что к настоящему времени в Турции под арестом находятся более 5000 членов партии.

kurdistan.ru

ALFABÊ

N b/s	KURDÎ		Azerî	DİKARÎ BIXWÎNÎ
	ya bi tîpên latinî	ya bi tîpên kirilî	Latinî	
1	Aa	Aa	Aa	Artêş, armanc, av, agir, azadî, adar, azerî, aram, artêş,
2	Bb	Бб	Bb	Bazîd, beran, berf, Baran, ba, bahoz, berbang, bedew, berx
3	Cc	Цц	Cc	Cûdî, cêr, ceş, Declê, Cefer, Cemîl, cêv, Cello,
4	Çç	Чч	Çç	Çekdar, çem, çar, çepik, çav, çeleng, çil,
5	Dd	Дд	Dd	Dayîk, dewr, dar, dest, Dara, dû, deh, defter, don, dîwar, dinê
6	Êê	Ее	Ee	Êlnûr, êvar, êzing, êş, êlek, Êldar,
7	Ee	Яя	Əə	Enî, ewr, erê, Ewreman, Elî, elek, Elegez, Erzurum,
8	Ff	Фф	Ff	Ferat, frtone, Fariz, fil, fûtbol, Ferman, Firat, Fatma
9	Gg	Гг	Gg	Gerîlla, Gebar, genim, gellî, germ, golig, gore, goh
10	Hh	Нн	Hh	Hewlêr, havîn, hirç hêsir, hewar, havîn, hurmê, hesp
11	Îî	Ии	Ii	Îsal, îni, bîr, pîr, sîr, Îdrîs, Îsa, îcar, valî, Îbrahîm, Îran
12	Ii	Ьь	Ii	Kîrin, birin, firîn, kirîn, Miraz, mirin, minminîk,
13	Jj	Жж	Jj	Jîyan, jûjî, Nûjîn, jor, jêr, jehr, jale, jajik, Janna,
14	Kk	Кк	Kk	Kurdistan, karker, kevan, Kemal, Kerkuk, Kerem, kelem
15	Ll	Лл	Ll	Lûr, legleg, gul, bilbil, dil, Laliş, Lêyla, lazim, lempe, limon
16	Mm	Мм	Mm	Mîdia, merd, mêr, mêvan, masî, meş, Mîsir,
17	Nn	Нн	Nn	Nan, nêrî, nig, Nîva, neví, ner, nav, nas, hinar, Hesen,
18	Oo	Оо	Oo	Osê, Oskan, dor, sor, Oric, ode, orxan, Oslo, Duhok
19	Pp	Пп	Pp	Par, piling, pîr, pola, pis, Paşa, Perîşan, pitî, petek, perçe
20	Qq	Qq	-	Quling, qawe, qîr, qelem, qaiş, qat, qeysî, Qasim, qesir, qend
21	Rr	Рр	Rr	Ro, Rostem, zer, ber, gerîlla, reş, ru, rast, ram, aram, zirav
22	Ss	Сс	Ss	Serok, Sîpan, Sencar, sêv, sor, sût, serî, saz, serbaz, Sefer, sê
23	Şş	Шш	Şş	Şoreş, şev, şe, şene, şêr, şûr, şapik, şalik, şirîn, sekir, şewaq
24	Tt	Тт	Tt	Tîr, tîrêj, tam, tas, tî, tendûr, Temam, temaşe, tîfing, top,
25	Ûû	Уу	Uu	Kûr û dûr, pênuş, hûr, şûr, nûr, bûyîn, çûyîn, bûyar
26	Uu	Юю	Ûû	Gul, sur, dudu, guh, buhur, kurd, Kurdistan, guhdar, nuh
27	Vv	Вв	Vv	Vala, vrvêşî, vira, vîalî, av, valî, vajî, Vagîf, Van, vala, eva
28	Ww	Ww	-	War, welat, Weçîh, weşandin, Xwedê, Wezîr, Wekîl, walî
29	Xx	Xx	Xx	Xiyal, xewn, xanî, xurtî, Xelîl, xalo, xatî, Xalid, xaç, xêr, xas
30	Yy	Йй	Yy	Yasin, Yusif, Yagub, Yasemen, yeqîn, Yehya, yarmarka
31	Zz	Зз	Zz	Zozan, zer, zêr, zor, zengil, zend, zîv, zelal, Zîver, zêytûn

Спикер иракского парламента встретился с лидерами Курдистана



Президент правящей "Демократической партии Курдистана" (ДПК) Масуд Барзани во время встречи со спикером парламента Ирака Мухаммедом аль-Халбоуси, прошедшей в Эрбиле 15 декабря, заявил, что сейчас уникальное время для решения остающихся проблем между Эрбилем и Багдадом.

На встрече стороны обсудили поддержку в завершении формирования нового правительства Ирака, и подчеркнули необходимость сохранения баланса между властью и правительственными учреждениями с точки зрения

вооруженных сил и безопасности.

Барзани также подтвердил поддержку Курдистана в завершении строительства нового иракского кабинета, восемь министерств которого до сих пор остаются вакантными.

Чиновники также обсудили ситуацию в иракской провинции Ниневия, включая социальные вопросы временно перемещенных лиц (ВПЛ) и механизмы, которые помогут гражданам вернуться в места своего происхождения.


В тот же день Халбоуси принял глава Совета Безопасности Курди-



стана Масрур Барзани, который заявил в ходе встречи о готовности Эрбиля разрешить свои споры с Багдадом. Со своей стороны иракский чиновник пожелал успехов будущему Региональному правительству Курдистана (КРГ) и подтвердив свою поддержку дальнейшему сотрудничеству и помощи.

Сообщается, что чиновники обсудили также долю Курдистана в бюджете Ирака.

Накануне, в пятницу вечером, Халбоуси встретился с премьер-министром Курдистана Нечирваном Барзани, обсудив отношения Эрбиля и Багдада. kurdistan.ru



Amnesty осудила преступления джихадистов против езидов в Ираке

Правозащитная организация Amnesty International (AI) обвинила террористическую группировку "Исламское государство" (ИГ) в "политике выжженной земли" по отношению к иракским езидам, а также в военных преступлениях и преступлениях против человечности. Об этом говорится в докладе AI, обнародованном в четверг, 13 декабря.

В документе говорится, что террористы повинны в массовых убийствах езидов и в разрушении основ их существования. Боевики ИГ разрушали и отравляли колодцы и оросительные установки, уничтожали посевные площади и фруктовые сады, угоняли скот и транспортные средства и заминировали целые районы, указывается в докладе.

В докладе Amnesty отмечается, что спустя год после того, как правительство Ирака провозгласило



военную победу над ИГ, эти преступления не позволяют езидам вернуться в родные места. По заключению ООН, религиозное меньшинство езидов в Ираке с 2014 года подверглось геноциду со стороны ИГ. Исламисты считают езидов "неверными", поклоняющи-

мися дьяволу.

Десятки тысяч езидов по-прежнему живут во временных лагерях для беженцев в регионе Ирака, населенном преимущественно курдами. Численность езидов во всем мире составляет несколько сот тысяч человек. kurdistan.ru

СДС освободили 50% сирийского Хаджина

Возглавляемые курдами "Сирийские Демократические Силы" (СДС) освободили 50% города Хаджин, одного из последних бастионов "Исламского государства" (ИГ) в восточной сирийской провинции Дейр-эз-Зор. Военный источник подтвердил сообщение, и заявил, что поддерживаемые США силы нахо-

дятся в наступательной позиции, и готовы взять под контроль весь район. Во время столкновений в среду, 12 декабря, бойцы СДС убили не менее 25 террористов ИГ. Со своей стороны, во время контратак боевики ИГ использовали 5 заминированных автомобилей, управляемых смертниками. kurdistan.ru



Масуд Барзани: Мы гордимся сосуществованием в Курдистане



Видный курдский лидер и бывший президент Иракского Курдистана Масуд Барзани приветствовал политику сосуществования в курдском регионе Ирака, призвав все компоненты к дальнейшему укреплению мира.

Барзани сделал это заявление в поздравительном послании к езидам по случаю их ежегодного праздника, пожелав всем счастья и высоко оценив религиозную свободу Курдистана. "Мы все гордимся тем, что Курдистан является государством братства и сосуществования. Все компоненты должны работать вместе, чтобы углубить и расширить это сосуществование", - заявил Барзани. kurdistan.ru

Де Мистура предложил России, Турции и Ирану обсудить конституционный комитет Сирии

Спецпосланник Генсека ООН по Сирии Стаффан де Мистура предложил провести встречу по конституционному комитету САР представителей Ирана, России и Турции в Женеве.

"Усилия по созданию конституционного комитета (Сирии) являются предметом постоянных консульта-



ций. В этом контексте специальный посланник де Мистура предполагает принять в Женеве в начале следующей недели высокопоставленных представителей Исламской Республики Иран, Российской Федерации и Турецкой Республики, когда он завершит свою оценку возможности создания авторитетного, сбалансированного и инклюзивного конституционного комитета", - приводит РИА Новости сообщение пресс-службы ООН.

Отмечается, что де Мистура доложит Совбезу ООН о достигнутых результатах по конституционному комитету 20 декабря. Ранее министры иностранных дел России и Ирана Сергей Лавров и Джавад Зариф во время телефонного разговора обсудили урегулирование кризиса в Сирии. kurdistan.ru

Турецкие авиаудары уничтожили дороги, соединяющие около 50 деревень в Дохуке

Местные жители сообщили, что турецкие авиаудары привели к разрушению дорог, соединяющих почти 50 деревень в провинции Дохук Иракского Курдистана.



В беседе с "BasNews" житель района Шиладзе Махмуд Шахаб рассказал, что в ночь с пятницы на субботу турецкие самолеты обстреливали районы Нерва и Рекан более трех раз, из-за чего часть жителей покинула свои дома. Воздушные налеты проводились, как заявлено Турцией, против партизан "Рабочей партии Курдистана" (РПК). kurdistan.ru

ДИПЛОМАТ

№ 39 (444) 10 - 16 декабрь 2018-год ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА



Барзани: новое правительство будет следовать новым схемам разделения власти

Курдский лидер и президент "Демократической партии Курдистана" (ДПК) 12



декабря заявил, что новое правительство Иракского Курдистана не будет следовать устаревшему механизму разделения власти 50% и 50%.

Выступая на мероприятии в Дохуке, Барзани объяснил, что его партия стремится к тому, чтобы все политические пар-

тии приняли участие в новом правительстве, чтобы укрепить усилия по осуществлению

фундаментальных реформ. ДПК Барзани победила как крупнейшая курдская политическая партия на парламентских выборах в Курдистане и в Ираке в этом году. В настоящее время ведутся переговоры с другими сторонами о создании нового правительства

под руководством Масрура Барзани, который в настоящее время является главой Совета Безопасности региона Курдистан. Что касается отношений между Эрбилем и Багдадом, курдский лидер указал, что Эрбиль никогда не стремился к урегулированию споров путем насилия, но не пойдет на компромисс в отношении прав народа Курдистан ни при каких обстоятельствах. Он объяснил, что в настоящее время с новым правительством в Багдаде во главе с премьер-министром Адилем Абдул-Махди появилась новая политическая атмосфера, поскольку, по словам Барзани, новый премьер-министр понимает и соглашается с законными правами Курдистана. "Мы против войны, ... но мы, в то же время, никому не сдадимся", - добавил Барзани.

kurdistan.ru

Нобелевский лауреат Надя Мурад потратит премию на строительство больницы

Надя Мурад из Ирака, получившая в Осло вместе с врачом-гинекологом из Демократической республики Конго Денисом Муквеге



Нобелевскую премию мира за 2018 год, заявила, что намерена потратить денежную премию на строительство больницы на своей родине в Ираке, передает агентство Рейтер.

"На деньги, которые я получила с Нобелевской премией мира, я построю больницу в городе Синджар,

чтобы помогать больным людям, особенно вдовам и женщинам, подвергшимся сексуальному насилию со стороны боевиков ИГ*", -

заявила Мурад, выступая в Синджаре. По данным агентства, она также поблагодарила правительства Ирака и Курдистана, что согласились с ее планами, отметив, что скоро свяжется с гуманитарными организациями для начала строительства больницы.

Надя Мурад родилась в 1993 году, она из Северного Ирака. Мурад пережила сексуальное рабство в террористической группировке "Исламское государство" и ведет сегодня общественную работу по привлечению внимания к жертвам сексуальных насилий войны. Надя стала одной из 3 тысяч девушек и женщин-езидок, пострадавших от насилия ИГ*. После присуждения награды она сообщила, что передаст деньги на работу с жертвами сексуального насилия.

Во время выступления в Осло она выразила признательность всем тем государствам, которые признали геноцид в отношении езидов, и призвала мировое сообщество к расследованию преступлений террористов из ИГ*.

Сумма Нобелевской премии в каждой из номинаций составила в 2018 году 9 миллионов шведских крон (один миллион долларов США).

kurdistan.ru

Премьер-министр Курдистана: Мы не остановимся, пока все езиды не будут освобождены из плена ИГ

Премьер-министр Иракского Курдистана Нечирван Барзани пообещал, что его правительство не прекратит свою деятель-



ность по спасению езидов из плена "Исламского государства" (ИГ). Курдский премьер выступил с таким заявлением в пятницу, во время поздравления езидов с их религиозным праздником. Пожелав всем мира и счастья, Нечирван Барзани также выразил сожаление по поводу того факта, что многие езиды все еще вынуждены проживать в лагерях для вынужденных переселенцев и не могут вернуться домой по соображениям безопасности. "Мы гарантируем нашим езидским братьям и сестрам, что продолжим освобождать всех наших братьев и сестер из плена ДАИШ [ИГ]..., пока каждый из них не будет освобожден и не воссоединится со своей семьей", - заявил Барзани.

kurdistan.ru

Последние данные о последствиях турецких авиаударов в Синджаре и Махмуре

Вечером 13 декабря в результате воздушных ударов Турции по, якобы, позициям "Рабочей партии Курдистана" (РПК) в районах Синджар и Махмур на севере Ирака были убиты четыре человека.



Как сообщила Тара Хуссейн, заместитель сопредседателя "Партии свободы Курдистана" ("Тевджеря Азади"), которая связана с РПК, в результате воздушного налета погибли четыре женщины, трое из которых являются членами одной семьи. Имена жертв: Азия Али Мохаммед (73 года), Нариндж Фархан Касим (26 лет), Авин Кава Махмуд (14 лет) и Айлам Мохаммед Омер (23 года).

Министерство обороны Турции подтвердило, что турецкие самолеты провели воздушные налеты в районах Синджар и Махмур. На следующий день, 14 декабря, МИД Ирака осудил авиаудары Турции, назвав их нарушением суверенитета страны.

kurdistan.ru

TƏSİSÇİ VƏ BAŞ REDAKTOR:

TAHİR SÜLEYMAN

İMTİYAZ Ü SERNIVİSAR:

TAHİR SİLƏMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

ТАХИР СУЛЕЙМАН

Tel: +994 50 352-33-18

Baş redaktorun müavini:

Ramiz Qərib

Xüsusi müxbir:

Tariyel Cəlil

Региональный корреспондент:

Усуб Тейфур

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Bakı şəhəri Az1040, küçə

S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakı Az1040, soqaq

S.Mêhmandarov xani 25, mal-17

Адрес: Баку Az1040, улица

С.Мехмандаров дом 25, кв.-17

Qəzet "Diplomat" qəzetinin bilgisayar

mərkəzində yığılıb səhifələnilib və

"Mətbuat" mətbəəsində çap olunmuşdur.

e-mail: hewler@mail.ru

Şəhadətnamə: NƏS 005004966

BUSB-un Sabunçu rayon filiali

VÖEN 1800061582

H/h 438010000

Sifariş: 1500